



Strateji tərəfdaşlığın yeni zirvəsi

Azərbaycan və Türkmənistan liderləri Böyük İpək yolu üzərindəki nəqliyyat potensiallarını birgə reallaşdırmaq barədə razılığa gəldilər



"Aparığımız danışıqlar həqiqətən qarşılıqlı hörmət, qarşılıqlı etimad, mehriban qonşuluq ruhunda keçdi, bizim dostluq tellerimizi bir daha nümayiş etdirdi. Səhv etmərsə, Azərbaycanın böyük şairi Füzuli deyib ki, düz yol ilə gedən insana dostu həmişə kömək edir. Bu kəlam bir daha sübut edir ki, bu gün biz həqiqətən öz milli ənənələrimiz və xüsusiyyətlərimizlə mənəvi cəhətdən dəyərliyik".

Bu, cənab İlham Əliyevi Türkmənistan rəsmi səfərə dəvət edən və noyabrın 22-də Azərbaycan Prezidentinin şərafinə rəsmi ziyafət verən bu ölkənin lideri Qurbanqulu Berdimuhamedovun söylədiyi sömimi fikirlərdir. İlham Əliyevi özünün ən yaxını hesab edən Türkmənistan Prezidenti həqiqi qardaş kimi hər zaman bir-birini dəstəklədiklərini bəyan etdi. Prezidentlər arasındakı bağlılıqdan söz açan İlham Əliyev isə dedi ki, liderlərin sömimi dostluğu, münasibətlərin strateji xarakteri bir daha təsdiq edir ki, bu gün iki qardaş ölkənin hərtərəfli əməkdaşlığı ən yüksək zirvədədir.

Kökü, dili, dini və mədəniyyəti eyni olan xalqlar

Dünyanın siyasi arenasında yerini və çəkisini möhkəmləndirən müstəqil Azərbaycan ekşər dövlətlərlə münasibətlərini inkişaf etdirməkdədir. Tam müstəqil xarici siyasət həyata keçirən Prezident İlham Əliyev

vin uğurlu diplomatiyası ilə Azərbaycan ekşər dövlətlərin Cənubi Qafqaz regionundakı ən etibarlı tərəfdaşı hesab olunur.

Azərbaycanın bir çox dövlətlərlə strateji tərəfdaşlıq, səmimi dostluq-qardaşlıq münasibətləri də mövcuddur. Onlardan biri də Prezident İlham Əliyevin noyabrın 21-22-də rəsmi səfərə olduğu Türkmənistanıdır.

Öncə onu vurğulayaq ki, iki dövlət arasında qədim tarixə malik olan münasibətlər var. Belə ki, Azərbaycanlılar və türkmənlər eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malikdirlər. Bu xalqlar dil və din eyniliyi də birləşdirir. Orta Asiya xalqları içərisində milli mənsubiyyəti baxımında Azərbaycan xalqına ən yaxın olan xalqlardan biri məhz türkmənlər hesab olunur. Hər iki xalq türklərin oğuz boyundandır.

Öz ruhanın, tarixi inkişafının ümumiyyəti, etnik və dil yaxınlığı olan dövlətlərin - Azərbaycanla Türkmənistan arasında diplomatik münasibətlərin qurulması, şübhəsiz, qardaş xalqlar arasında çoxəsrlik qarşılıqlı münasibətlərin mühüm dövrünü təşkil edir.

26 illik uğurlu diplomatik münasibət

Azərbaycan-Türkmənistan arasında diplomatik münasibətlər 1992-ci

ildə qurulub. 1999-cu il iyunun 8-də Türkmənistanın Azərbaycanı səfirliyi fəaliyyətə başlayıb. 2001-ci il iyunun 4-də Türkmənistan tərəfi maliyyə problemlərini əsas götürərək Azərbaycanı səfirliyinin fəaliyyətinə müvəqqəti xitam verib. 2008-ci ildə səfirlik yenidən öz fəaliyyətini bərpa edib. Son 10 il ərzində isə müxtəlif sahələrdə əhatə edən əməkdaşlıq hər iki ölkənin maraqlarına xidmət etdi.

Hər iki ölkənin dövlət başçıları - İlham Əliyev və Qurbanqulu Berdimuhamedovun qarşılıqlı inam və etimada əsaslanan münasibətləri sayəsində Azərbaycan-Türkmənistan arasında iqtisadi, ticarət, nəqliyyat, humanitar və digər sahələrdəki əlaqələr keyfiyyətcə yeni səviyyəyə yüksəlib.

Türkmənistan tərəfinin dəvəti ilə bu ölkəyə səfər edən İlham Əliyev də münasibətlərin yeni sürətli yüksəliş mərhələsinə yaşadığını söyləyib.

Ardı 2-ci səh.

Akademik V.İ.Ulyanişşevin 120 illiyinin qeyd edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2018-ci ilin dekabr ayında Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü, Dövlət mükafatı laureatı, əməkdar elm xadimi, biologiya elmləri doktoru, professor Valeri İvanoviç Ulyanişşevin anadan olmasının 120 illiyi tamam olur.

Akademik Valeri Ulyanişşev Azərbaycanın mikroflorasına dair fundamental araşdırmaları və bu sahədə mühüm nailiyyətləri ilə respublikada biologiya elminin aktual problemlərinin öyrənilməsinə, eləcə də kənd təsərrüfatı üçün böyük əhəmiyyətə malik bir sıra məsələlərin həllinə sanballı töhfələr vermişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Azərbaycanda biologiya elminin

inkışafında, yüksəkixtisaslı kadrların yetişdirilməsində uzunmüddətli səmərəli fəaliyyətini nəzərə alaraq akademik Valeri İvanoviç Ulyanişşevin anadan olmasının 120-ci ildönümünün qeyd olunmasını təmin etmək məqsədi ilə **qərara alıram**:

1. Azərbaycan Milli Elmlər Akademiyası akademik Valeri Ulyanişşevin 120 illiyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 noyabr 2018-ci il

Qarşılıqlı etimada və möhkəm siyasi dialoqa söykənən münasibətlər

Prezident İlham Əliyevin noyabrın 19-da Belarusa rəsmi səfəri iki dövlət arasındakı münasibətlərin ruhuna bir daha aydınlıq gətirdi. Növbəti dəfə təsdiq olundu ki, Azərbaycan-Belarus münasibətləri möhkəm dostluğa, qarşılıqlı etimada və strateji tərəfdaşlığa əsaslanır. İlham Əliyevlə Aleksandr Lukaşenkonun şəxsi dostluq münasibətləri isə əlaqələrin məzmun və mahiyyətinin zənginliyinə xüsusi dinamizm verir.

Dost gəlişi

Bəli, bu səfər dostun gəlişi, dost ölkələr arasındakı qardaşlıq münasibətlərinin təcəssümü idi. Təsədüfi deyil ki, hər iki tərəf bu səfərə hələ öncədən xüsusi hazırlıq gördü. Səfər öncəsi Azərbaycanın Belarusdakı səfirinin bu ölkənin Prezidenti tərəfindən qəbul edilməsi, Belarus səfirinin isə Azərbaycan Prezidenti tərəfindən qəbul edilməsi diplomatik münasibətlərdə müstəsna bir haldır. Eyni zamanda səfərdən öncə hökumətlərarası birgə komissiyanın iclası keçirilib və iqtisadi-ticarət əlaqələrinin daha inkişaf etdirilməsi perspektivləri müzakirə olunub və yekun protokol imzalanıb. Bütün bunlar hər iki tərəfin bu səfərə nə qədər həssas yanaşdığını göstərir.

Minskədə təkbətək görüşdə də prezidentlərin ilk cümlələri dostluğa bağlı oldu. Aleksandr Lukaşenko qeyd etdi ki, belaruslar Azərbaycanı bizi çox dost olan, bizim yaxşı münasibət bəslədiyimiz qardaş respublika kimi qəbul edirlər. Prezident İlham Əliyev isə bəyan etdi ki, tez-tez edilən rəsmi səfərlər bizim yaxşı münasibətlərimizin, məhz ölkələrimiz arasında çox yaxın dostluq əlaqələrinin göstəricisidir.

Diqqəti çəkən başqa bir məqam isə səfər çərçivəsində Prezident İlham Əliyevin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşü, protokola görə, 45 dəqiqə nəzərdə tutulsa da, dövlət başçılarınin təkbətək görüşü 2 saatdan artıq davam etdi. Bu iki ölkənin prezidentləri arasında yüksək qarşılıqlı etimadın, ikitərəfli münasibətlərin ən yüksək səviyyəyə olmasının növbəti bariz təsdiqidir.

Xatırladaq ki, Azərbaycan Prezidenti indiyədək Belarusa 5 dəfə, Belarus Prezidenti isə Azərbaycanca 4 dəfə rəsmi səfər edib. Bundan əlavə ayrı-ayrı vaxtlarda işğuzar səfərlər də edilib. Diplomatiyada və dövlətlərarası əlaqələrdə bu cür münasibətlər nadir hallarda müşahidə olunur. Bu da ondan xəbər verir ki, iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsində dövlət başçıları arasında səmimi dostluq, qarşılıqlı etimad və dialoq mühüm rol oynayır.

Ardı 5-ci səh.

Azərbaycanın beynəlxalq logistik mövqeləri möhkəmlənir

Prezident İlham Əliyevin təşəbbüsü ilə gerçəkləşən layihələr geniş regional əməkdaşlıq üçün sağlam əsaslar yaradıb

"Azərbaycandan keçən nəqliyyat dəhlizləri üzrə daşınan yüklərin həcmi 10,4 milyon tondur. Bunun 8,4 milyon tonu neft və neft məhsulları, 2 milyon tonunu isə qeyri-neft məhsulları təşkil edir. Bu ilin 9 ayında daşınan qeyri-neft məhsullarının həcmi 23 faiz çoxalıb. Bundan başqa, "Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi" ilə daşımalar 100 dəfəyə yaxın artıb".

Bu fikirləri dünən iqtisadiyyat naziri, Transzit Yükdəşimələr üzrə Koordinasiya Şurasının sədri Şahin Mustafayev ölkəmizin nəqliyyat-transit potensialı, Azərbaycanın iştirakçısı olduğu beynəlxalq nəqliyyat dəhlizləri və bu sahədə reallaşdırılan tədbirlər, eləcə də görülməli işlər barədə keçirdiyi mətbuat konfransında səsləndirdi.

Ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində görülən tədbirlər sırasında ən önəmli istiqamətlərdən birinin nəqliyyat-transit daşımaları sahəsi olduğunu vurğulayan nazir diqqətə çatdırdı ki, bu sahənin inkişafı daim Prezident İlham Əliyevin diqqət mərkəzindədir və dövlət başçısı bunun üçün

bütün lazımı tədbirləri həyata keçirir.

Ölkənin tranzit imkanları genişləndirilir

Nəqliyyat sahəsi və tranzit daşımaları qeyri-neft sektorunun aparıcı sahələrindədir. Cənab İlham Əliyev rəhbərliyi ilə digər sahələrdə olduğu kimi, nəqliyyat sektorunun inkişafı, tranzit imkanlarının genişləndirilməsi üçün mühüm işlər görülür, beynəlxalq layihələr uğurla gerçəkləşdirilir. Həmçinin ölkəmizin ərazisindən keçən "Şərqi-Qərbi", "Şimal-Cənub" və "Cənub-Qərbi" beynəlxalq nəqliyyat dəhliz-

ləri Azərbaycanın logistik mərkəzə çevrilməsi üçün real imkanlar yaradır. Şahin Mustafayev sözlərinə görə, Azərbaycanda siyasi sabitlik və təhlükəsizlik, ölkəmizin beynəlxalq aləmdə formalaşmış etibarlı tərəfdaş imici, yerləşdiyi coğrafi mövqə, digər dəhlizlərlə müqayisədə məsafənin qısa olması və daşınma müddətinin az olması bu dəhlizlərin əsas üstünlükləridir.

Bakı-Böyük Kəşik dəmir yolu yenidən qurulur

Bu dəhlizlərin inkişafı istiqamətində 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu, 2018-ci ilin mayında isə Bakı-Beynəlxalq Dəniz Ticarət Limanı istifadəyə verilib. Bununla yanaşı, Bakı-Böyük Kəşik dəmir yolunun yenidən qurulması həyata keçirilir, Yaladan Astarayadək dəmir yolu yenidən qurulur, digər terminal kompleksləri yaradılır. Artıq Astaraya çayı üzərində körpü də tikilib.

Ardı 2-ci səh.



194 ölkədən 2,4 milyondan çox turist

10 ay ərzində Azərbaycana gələn turistlərin sayı 6,1 faiz artmışdır

Dövlət Statistika Komitəsi Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən ölkəmizin turizm sektoru ilə bağlı statistikanı açıqlayıb. Məlumatda bildirilir ki, bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana dünyanın 194 ölkəsindən 2 milyon 420,4 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,1 faiz çox cənabi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.

Ardı 4-cü səh.

Gələcəyə yol açan gənclər siyasəti

Noyabrın 16-da Azərbaycan Gənclərinin VIII Forumu keçirildi. "Cümhuriyyətin varisləri - Azərbaycanın gələcəyi" devisi altında təşkil edilmiş bu tədbirin Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümündə - Cümhuriyyət ilində keçirilməsi böyük rəmzi mənə daşıyır. Azərbaycan Prezidenti İlham Əliyevin forum iştirakçalarına təbrik məktubunda da qeyd edildiyi kimi, istər Xalq Cümhuriyyətinin mövcud olduğu, istərsə də ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə gənclərin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verilib.

Cümhuriyyət qurucularının reallaşan arzuları


Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyəti dövründə təhsil məsələləri ilə bağlı verilən qərarlar, 100 tələbənin xarici ölkələrin nüfuzlu ali məktəblərində oxumağa göndərilməsi, müxtəlif hökumət qurumlarında yüksək təhsilli gənclərin mühüm vəzifələrdə tətbiq olunması, Azərbaycan gəncliyi ilə bağlı ideoloji baxışların ortaya qoyulması Şərqi ilk demokratik respublikasının gənclər siyasətinin tarixi məqamlarıdır. Azərbaycan Xalq Cümhuriyyətinin məlum səbəblərdən reallaşdırılamadığı arzuları bir neçə on ildən sonra ümummilli lider Heydər Əliyev həyata keçirdi.

Bu böyük dövlət adamının fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tuturdu. Hələ sovet Azərbaycanına rəhbərliyi dövründə ulu öndər Azərbaycan gəncliyini yeni bir inkişaf mərhələsinə yetirdi. Gənclər üçün bərabər imkanlar mühtil yaratdı. Onların ən çox ehtiyacı olan dəyəri - sosial ədalət normalarını bərqərar etdi. Ali məktəblərin qapılarını istedadından, biliyindən başqa güvənc yeri olmayan bütün gənclərin üzünə açdı. Fərdi inkişafa, karyera irəliləyişlərinə can atan bütün gənclərimiz dəstək oldu. Onların inkişaf yolundakı maneələri ortadan götürdü. Ötən əsrin 70-80-ci illərində Heydər Əliyevin eməyi sayəsində minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə müxtəlif ix-

tişaslar üzrə təhsil almağa göndərildi. 1970-1985-ci illərdə Sovet İttifaqının tanınmış 170 ali təhsil ocağında oxuyan azərbaycanlı gənclərin sayını 3500-ə çatdırdı. Məhz həmin gənclər sonradan yüksək ixtisaslı mütəxəssislər kimi ölkəmizdə müxtəlif sahələrdə çalışaraq respublikanın inkişafına dəyərli töhfələr verdilər. Bu nəslin işlə, mənzillərə təminatı, öz həyatlarını qura bilməsi, vəzifə pillələrində irəli çəkilməsi, cəmiyyətdə nüfuz sahibi olması ulu öndər Əliyevin qayğısının nəticəsi idi.

Müstəqil Azərbaycana rəhbərlik illərində də Heydər Əliyevin sağlam və sarsılmaz dövlətçili ideologiyasının davamlılığında gənclər siyasəti daim ön sıralarda durdu. Böyük rəhbər gəncləri ölkənin ictimai-siyasi həyatında fəal olmağa çağıraraq yaxın gələcəkdə daha da dinamiki inkişaf yoluna qədəm qoyacaq Azərbaycanın sonrakı uğurlarını bu nəslə göstərilən etimada gördü. Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsini və ümumi fəaliyyətə cəlb edilməsini mühüm vəzifə kimi irəli sürdü. Azərbaycan demokratik cəmiyyət, hüquqi dövlət quruculuğu prosesinin ilk dönməndən ulu öndər Heydər Əliyev gənclər siyasətinin əsas istiqamətlərini icrasına doğru uğurlu addımlar atdı. Həmin illərin gəncliyi vətən sevgisini, qəhrəmanlıq əzmini Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda döyüşlərdəki iştirakı, şəhidlik məqamına qədər yüksəlməsi ilə sübuta yetirdi.

Ardı 3-cü səh.



Strateji tərəfdaşlığın yeni zirvəsi

Əvvəlki 1-ci səh.

80 mühüm saziş

Hər iki ölkənin dövlət başçıları mütəmadi olaraq qarşılıqlı səfərlər zamanı, eləcə də MDB Dövlət Başçıları Şurasının iclaslarında, həmçinin Türkdillil Dövlətlər Əməkdaşlıq Şurasının Zirvə toplantılarında görüşlər keçirirlər.

Son rəsmi səfər isə öten il gerçəkləşib. Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhamedov Azərbaycana təşrif buyurub. Bu səfər zamanı iki ölkə arasında əlaqələri daha da möhkəmləndirən "Azərbaycan Respublikası ilə Türkmənistan arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamə" imzalanıb. Bu sənədin imzalanması iki dost ölkənin hərtərəfli əməkdaşlığının daha da inkişafına geniş imkanlar açır.

Onu da vurğulamaq yerinə düşər ki, bu səfərə-dək iki ölkə arasında 45 sənəd imzalanmışdı. İki ölkənin liderinin iştirakı ilə Bakıda daha 14 sənəd imzalandı və bununla da əməkdaşlığın mövcud hüquq bazası daha da möhkəmləndirilib.

İlham Əliyevin noyabrın 21-22-də Türkmənistan səfəri zamanı isə tərəflər arasında daha 21 mühüm saziş bağlandı və bununla da iki ölkə arasında müxtəlif istiqamətləri əhatə edən strateji sənədlərin sayı 80-ə çatdı.

Yeni sazişlərə əsasən hökumətlər arasında 2019-2021-ci illər üzrə iqtisadi-ticarəti, nəqliyyat tranzit və logistika, dəniz portu, elm, təhsil, mədəniyyət və incəsənət, eləcə də uzunmüddətli iqtisadi-ticarəti sahələrdə əməkdaşlıq daha da genişləndiriləcək. Bundan başqa, tərəflər Azərbaycan-Türkmənistan birgə komissiyasının yaradılması, ikitərəfli vergitutmanın aradan qaldırılması, ADA Universiteti ilə Türkmənistan Xarici İşlər Nazirliyi nəzdində Beynəlxalq Əlaqələr İnstitutu və Türkmənistanın Humanitar Elmlər və İnkişaf Üzrə Türkmənistan Universiteti arasında əməkdaşlıq haqqında sazişlər də imzalandı.

Çoxtərəfli formatda səmərəli əməkdaşlıq

Əminliklə söyləyə bilərik ki, İlham Əliyevin bu səfəri Azərbaycan-Türkmənistan əməkdaşlığının daha da genişlənməsinə mühüm töhfə verəcək. Çünki ölkələrimizin energetika, nəqliyyat və digər

sahələrdə reallaşdırdığı iri layihələr nəinki region, həm də dünya üçün xüsusi önəm daşıyır. Azərbaycan və Türkmənistan çoxtərəfli formatda da səmərəli əməkdaşlıq edirlər. Beynəlxalq təşkilatlar çərçivəsində irəliləyən təşəbbüslərin qarşılıqlı şəkildə dəstəklənməsi bunun sübutudur.

Prezidentlərin imzaladığı birgə bəyannatda Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə imzalanmış sərhədlərinin toxunulmazlığına və münasibətinin bu prinsiplər əsasında həllinə qətiyyətli dəstək ifadə olundu.

Qeyd edək ki, Azərbaycan və Türkmənistan arasında quru, dəniz və dəmir yol nəqliyyat daşımaları sahəsində əlaqələrin genişləndirilməsi regionda və bütöv Avrasiya qitəsi boyunca "Şərq-Qərb Beynəlxalq Nəqliyyat Dəhlizi"nin hərtərəfli inkişafına xidmət edir.

Azərbaycanda və Türkmənistanda paralel surətdə multi-modal nəqliyyat sistemləri, dəniz limanları, yol-nəqliyyat infrastrukturunu yaradıb. Bu səfər, həmçinin iki ölkənin nəqliyyat sistemlərinin inteqrasiyası və harmonizasiya edilməsi, nəqliyyat və digər sahələrdə əməkdaşlığın müqavilə-hüquq bazasının və hökumət səviyyəsində operativ əlaqələndirmə mexanizmlərinin yaradılmasına əsaslı təkan verəcək.

Nəqliyyat, tranzit və logistika məsələləri üzrə Birgə Komissiya yaradılır

Dövlət başçıları birgə Bəyannatda bir sıra mühüm məqamlara da toxundular. Prezidentlər bu ilin avqust ayında "Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya"nın Xəzər dənizini dövlətlərin başçıları tərəfindən imzalanmasının əhəmiyyətini vurğuladılar və bu fundamental sənədin Xəzər dənizində qarşılıqlı münasibətlərin arxivləşdirilməsinə mühüm töhfə verəcəyini təsdiqlədilər, həmçinin regionda sabitlik və təhlükəsizliyin bundan sonra da möhkəmləndirilməsinə kömək göstərəcəyini qeyd etdilər.

Dövlət başçıları Azərbaycan və Türkmənistanın tranzit yükünün, həmçinin ixrac-idxal yükünün daşınması məsələlərinin operativ həll edilməsi üçün nəqliyyat, tranzit və logistika məsələləri üzrə Birgə Komissiyasının yaradılmasını dəstəklədilər. Həmçinin nəqliyyat sahəsində iki ölkənin maraqlarına cavab verən mühüm layihələri, o cümlədən Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat dəhlizi layihəsini, eləcə də Trans-

xəzər beynəlxalq nəqliyyat marşrutu çərçivəsindəki layihələri bundan sonra da dəstəkləməkdə davam edəcəklərini bəyan etdilər.

Türkmənistan Azərbaycanın ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir

Dövlət başçıların imzaladığı birgə bəyannatın əsas müddəalarına əsasən, hər iki ölkə bir-birinin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını qətiyyətlə dəstəklədiyini bir daha təsdiqlədilər.

Prezidentlər suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmət və riayət əsasında beynəlxalq hüququn həyata keçirilməsi prinsipi və normalarına uyğun olaraq münasibətlərin sülh yolu ilə həllinin zərurətini qeyd etdilər.

Bir həftədə iki ölkəyə səfər, 30 strateji sənəd

Ümumiyyətlə, İlham Əliyevin xarici səfərləri, əcnəbi nümayəndə heyətlərini ölkəmizdə qəbul etməsi və bu əsnada aparılan ardıcıl və məntiqli siyasət sayəsində respublikamızın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kontekstində haqlı və ədalətli mövqeyinə beynəlxalq birliyin dəstəyi davamlı surətdə daha da möhkəmləndirilir.

Bu kimi mövqə dövlət başçıları səviyyəsində qəbul olunan sənədlərlə təsbit olunur. Həftə ərzində Azərbaycan və Belarus Prezidentlərinin birgə Bəyannatının ardınca Azərbaycan və Türkmənistan dövlət başçıların birgə Bəyannatı bunun növbəti bariz nümunəsidir.

Bundan başqa, dövlətlər arasında imzalanmış mühüm sazişlər münasibətlərin daha da şəxələnməsinə, iqtisadi-ticarəti əlaqələrin dərinləşməsinə real zəmin yaradır. Bir həftə ərzində Azərbaycanın Belarus və Türkmənistanla 30 mühüm saziş imzalanması İlham Əliyevin uğurlu xarici diplomatiyasının real təcəssümüdür.

Rəşad FÜZULİOĞLU, "Azərbaycan"

Azərbaycanın beynəlxalq logistik mövqeləri möhkəmlənir

Əvvəlki 1-ci səh.

Şahin Mustafayevin fikrincə, Xəzər dənizində 270 gəmidən ibarət ən böyük donanma Azərbaycana məxsusdur, ölkə ərazisində 6 beynəlxalq hava limanı, müasir gəmiqayırma zavodu fəaliyyət göstərir, müasir avtomobil yolları tikilir.

2021-ci ildə Gürcüstan sərhədindəki müasir avtomobil yolları istifadəyə verəcək

Azərbaycanın nəqliyyat infrastrukturunun gətirdikdə daha da modernləşməsi istiqamətində görülən işlərdən danışan nazir gələn il və qarşdakı 3 ildə bir sıra mühüm layihələrin reallaşdırılacağını da diqqətə çatdırdı.

Bəlli oldu ki, gələn il gəmiqayırma zavodunda istehsal olunmuş 4 gəmi istismara verəcək və daha 4 gəminin tikintisinə başlanılacaq. 2020-ci ildə Şimal sərhədindən Cənub sərhədində, 2021-ci ildə isə Bakıdan Gürcüstan sərhədindəki müasir avtomobil yolları istifadəyə verəcək. Bütün bunlar Azərbaycanın nəqliyyat infrastrukturunun gücləndirilməsində mühüm rol oynayır və tranzit daşımalarında iştirak imkanını genişləndirəcək.

Ermənistanın beynəlxalq layihələrdən təcridi davam edəcək

Azərbaycanın tranzit daşımaları sahəsində potensialından daha geniş və səmərəli istifadə edilməsi məqsədilə yaradılmış Tranzit Yükdəşmələr Üzrə Koordinasiya Şurasının fəaliyyətindən söz açan nazir bildirdi ki, ölkəmiz dəhlizlərinin təşviqi istiqamətində də işlər aparır.

İndiyədək Türkmənistan, Gürcüstan, İran, Türkiyə və Çində Trans-xəzər beynəlxalq nəqliyyat dəhlizi ilə bağlı tədbirlər keçirilib. 2019-cu ildə isə belə bir tədbir Hindistanda keçiriləcək.



"Prezident İlham Əliyevin təşəbbüsü ilə gerçəkləşən beynəlxalq layihələr regional əməkdaşlıq üçün mühüm əsaslar yaradır. Biz, dövlət başçısının qarşısında qoyduğu əsas vəzifələri icra edirik. Bu, ondan ibarətdir ki, Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinin qovşağına çevrilməlidir. Bunun üçün bizim imkanlarımız var", - deyən nazir vurğuladı ki, bu məsələlərdə Azərbaycan həm də siyasi məqsədlər güdür. Bu da ondan ibarətdir ki, işğalçı Ermənistan Azərbaycanın ərazisindən keçən bütün beynəlxalq layihələrdən təcrid edilməlidir. Bu siyasət münasibətdə davam etdiyi müddətdə dəyişməyəcək.

Türkmənistanla imzalanan 21 sənədin 9-u nəqliyyat-tranzit məsələlərinə aiddir

Şahin Mustafayev həmçinin Türkmənistan tərəfinin xahişi və arzusu ilə bu ölkəyə ikigünlük rəsmi səfər edən İlham Əliyevin apardığı danışıqları, imzalanan sazişləri də dəyərləndirdi. Qeyd etdi ki, Prezident İlham Əliyevin Türkmənistan səfəri zamanı iki ölkənin dövlət başçıları nəqliyyat-tranzit sahəsində

əməkdaşlığın vacibliyini vurğulayıblar.

Nazir deyib ki, imzalanmış 21 sənədin 9-u məhz nəqliyyat-tranzit sahəsində əlaqələrin genişləndirilməsinə aiddir. Nəqliyyat-tranzit sahəsi üzrə imzalanmış sənədlər Türkmənistan və Azərbaycan üzərindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin hüquqi rejimini tənzimləyir.

2018-ci ilin 9 ayında Türkmənistandan keçməklə Avropaya və əks istiqamətdə daşınan qeyri-neft sektoruna aid yüklərin həcmi 190 min ton olub. Gələcəkdə bu yüklərin həcmi 10 dəfə artması üçün potensial var.

Azərbaycan "Kəmərlər və Yol" təşəbbüsünü dəstəkləyən ilk ölkələrdəndir

İqtisadiyyat naziri həmçinin Azərbaycanın tranzit daşımaları sahəsində potensialını dəyərləndirərək bildirdi ki, Çinin "Kəmərlər və Yol" təşəbbüsü ölkəmiz üçün çox əhəmiyyətlidir. Azərbaycan bu strategiyaya dəstəkləyən ilk ölkələrdəndir.

Çin ilə Azərbaycan arasında ticarət dövriyyəsi son illərdə bir neçə də-

fə artıb. 2017-ci ildə ticarət dövriyyəsinin həcmi əvvəlki ilə müqayisədə 20 faiz artaraq 1,3 milyard dollara çatıb. Ötən il Çindən Azərbaycana 850 milyon dollardan çox dəyərli məhsul ixrac edildi. Çin şirkətləri Azərbaycana 800 milyon dollara yaxın investisiya yatırılıb. Azərbaycanda 112 Çin kapitalı şirkət fəaliyyət göstərir.

Prezident İlham Əliyevin 2015-ci ildə Çinə rəsmi səfəri çərçivəsində "İpək Yolu İqtisadi Kəməri"nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu imzalanıb.

Azərbaycan Çindən Avropaya və əks istiqamətdə yüklərin daşınmasında əhəmiyyətli rol oynayır və ölkəmizdən keçən Trans-xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çinin "Kəmərlər və Yol" təşəbbüsü ilə uzlaşır və Çin tərəfi konteyner daşımaları baxımından bu dəhlizə maraq göstərir. Nəqliyyat-tranzit sahəsində əməkdaşlığın genişləndirilməsi üçün Çin nümayəndə heyətinin Azərbaycana səfəri nəzərdə tutulur.

Azərbaycan nümayəndə heyətinin Özbəkistan və Tacikistana da müvafiq səfərləri gözlənilir. Bu səfərlər zamanı tərəflər ölkələrə konkret müqavilələr imzalanacaq.

Rəşad BAXŞLİYEV, "Azərbaycan"

Hikmət HACIYEV: «İmzalanmış sənədlər Azərbaycan Prezidentinin Türkmənistan səfərinin praktiki əhəmiyyətini aydın göstərir»

Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri müavini Hikmət Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan rəsmi səfəri zamanı keçirilən görüşlərin, imzalanmış sənədlərin önəmini AZƏRTAC-a şərh edib.

Hikmət Hacıyev deyib ki, Azərbaycanın beynəlxalq əlaqələrinin genişləndirilməsi, digər dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığının inkişaf etdirilməsində Prezident İlham Əliyevin xarici ölkələrə rəsmi və işgüzar səfərləri, əcnəbi ölkələrin dövlət və hökumət başçıları və digər yüksək səviyyəli rəsmi nümayəndə heyətlərini respublikamızda qəbul etməsi xüsusi əhəmiyyətə malikdir. Dövlət başçısının xarici ölkələrə səfərlərindən əvvəl qarşıya qoyulmuş tapşırıqlar əsasında müfəssəl və məzmunlu gündəlik formalaşdırılır, səfərlər mahiyyət etibarilə nəticəyönümlü xarakter daşıyır, açıq məsələlərin həllinə və ikitərəfli siyasi, iqtisadi, ticarət, humanitar və digər sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsinə xidmət edir. Təbii ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, beynəlxalq və regional təhlükəsizlik məsələləri Prezident İlham Əliyevin gündəliyində prioritet xarakter daşıyır.

Həftə ərzində dövlət başçısının Belarus və Türkmənistan rəsmi səfərləri həyata keçirildi. Hər iki ölkə ilə Azərbaycanın tarixi və ənənəvi dostluq əlaqələri var. Belarusa səfər əsasında Prezident İlham Əliyevin Prezident Aleksandr Lukaşenko ilə iki saatdan artıq apardıdığı danışıqlar, imzalanmış 10-a yaxın sənəd, xüsusilə iki ölkənin liderlərinin imzaladığı birgə bəyannat



strateji tərəfdaşlığımızın müxtəlif sahələrdə daha da dərinləşməsi üçün geniş perspektivlər açıb. Dövlət başçılarının imzaladığı birgə bəyannatda Ermənistan-Azərbaycan münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələri və beynəlxalq hüququn ümumqəbul edilmiş prinsipləri olan ərazi bütövlüyü, suverenlik və sərhədlərin toxunulmazlığı əsasında həllinin vacibliyi qeyd olub.

Türkmənistan tərəfi Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsi və dövlət başçısı tərəfindən rəsmi səfərin həyata keçirilməsinə münasibətdə öz marağını ifadə etmişdi. Belə ki, dövlət başçısının səfərindən əvvəl Türkmənistan Baş nazirinin müavini və xarici işlər naziri ölkəmizə səfər etmişdi.

2017-ci ildə "Azərbaycan Respublikası ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə" imzalanıb. Bu bəyannamə iki dövlət arasında əlaqələrin strateji tərəfdaşlıq müstəvisində inkişafını xarakterizə edir.

Noyabrın 21-22-də həyata keçirilən səfər çərçivəsində 20 sazişin və dövlət başçıların birgə bəyannatının imzalanması səfərin praktiki əhəmiyyətini və nəticələrini açıq şəkildə nümayiş etdirir.

İmzalanmış sənədlər siyasi, nəqliyyat-logistika, tranzit daşımalar və onların idarə edilməsi, uzunmüddətli iqtisadi-sənəyi əməkdaşlığı, elm-təhsil və humanitar sahələri əhatə edir.

Prezident Administrasiyasının rəsmisi qeyd edib ki, səfər çərçivəsində imzalanmış birgə bəyannatda dövlət başçıları dost ölkələr olan Azərbaycan və Türkmənistanın bir-birinin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını qətiyyətlə dəstəklədiklərini bir daha təsdiqlədilər. Həmçinin birgə bəyannatda prezidentlər suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmət və riayət əsasında beynəlxalq hüququn həyata keçirilməsi prinsipi və normalarına uyğun olaraq münasibətlərin sülh yolu ilə həllinin zərurətini qeyd etdilər.

Hikmət Hacıyev vurğulayıb ki, Azərbaycanda və Türkmənistanda paralel surətdə multimodal nəqliyyat sistemləri, dəniz limanları, yol-nəqliyyat infrastrukturunu yaradıb. Dövlət başçısının Türkmənistan səfəri və səfər əsnasında imzalanmış sənədlər iki ölkənin nəqliyyat sistemlərinin inteqrasiyası və harmonizasiya edilməsi, nəqliyyat və digər sahələrdə əməkdaşlığın müqavilə-hüquq bazasının və hökumət səviyyəsində operativ əlaqələndirmə mexanizmlərinin yaradılmasına əsaslı təkan verib.

Azərbaycan və Türkmənistan yalnız regional səviyyədə deyil, Avrasiya qitəsi boyunca Şərq-Qərb dəhlizinin inkişafına öz mühüm töhfələrini verirlər.

Dövlət başçısına minnətdarlıq

«Bizə hər cür kömək göstərilir»

Respublikamızın ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə şəhid olmuş igid vətən övladlarının ailə üzvlərinin həyat və fəxrini yüksəldməsi Prezident İlham Əliyevin sosial siyasətinin başlıca istiqamətlərindən biridir. Şəhid ailələrinin yeni mənzillərlə, prezident təqaüdləri ilə, eləcə də pensiya və müavinətlərlə təminatı hər zaman diqqət mərkəzində saxlanılır.

Bu isə onu göstərir ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olan qəhrəman vətən övladlarının ailə üzvlərinin rifah halının yaxşılaşdırılması məqsədilə ümummilli lider Heydər Əliyev tərəfindən əsas qoyulan tədbirlər yüksək səviyyədə davam etdirilir. Şəhid ailələrinə, həmin döyüşlərdə ailə olan şəxslərə dövlət təşviqini artırmaq məqsədilə icra olunan proqramlar uğurlu yerinə yetirilir. Dövlət başçısının prezident seçkilərindən sonra ilk fərmanı ilə şəhid hərbi qulluqçuların vərsələrlə birgə fədalət ödəmənin verilməsi də bu sosial siyasətin tərkib hissəsidir.

Ölkə rəhbərinin imzaladığı fərmana uyğun olaraq birgə fədalət yardım alanlardan biri də Şəmkir rayonunun Morul kəndinin sakinli Akif Hüseynovdur. Bu günlərdə digər şəhid hərbi ailələrində olduğu kimi Akif Hüseynovun ailəsində də bu fərman böyük minnətdarlıq hissi ilə qarşılanıb. Şəhidin atası evində oğlunun igidliklərini əks etdirən bir neçə sənəd də bizə göstərdi.

Elpərəst Akif oğlu Hüseynov 1970-ci ildə Şəmkir rayonunun Morul kəndində dünyaya göz açıb. Orta məktəbi bitir-



dikdən sonra hərbi xidmətə yollanıb. Ukraynada desant qoşunlarında xidmət edib. Yaxşı idmançı idi. Hərbi xidmət zamanı döyüşçülər arasında karate üzrə çempion olub. "Qara kəmərlər" ustası idi. Hərbi təhsildən sonra ona baş çavuş rütbəsi vermişdilər. Bir çox silahlardan istifadə etməyi bacarırdı. 1990-cı ilədək Ukraynada xidmət etdi. Lakin 1990-cı illərdə ermənilərin torpaq iddiası ilə Azərbaycana hərbi hücumları zamanı digər azərbaycanlı igidlər kimi o da vətəne qayıtdı. Azərbaycan Daxili Qoşunlarında xidmətə gəldi və qizqin döyüşlərə gedən Ağdam rayonuna yollandı. İlk gündən döyüşlərdə nümunə göstərdi. Dostları onu "Kobra" adlandırdılar, Amerika filmlərindəki məğlub edilmiş qəhrəmanlara bənzərdirdilər. Sade, mülayim təbiətli, öz köməyini heç kəmdən esirgəməyən gənc idi. Ağdamın Çıldırın, Sırxavənd, Ağdərə və sair kəndləri istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq vururdu. Hətta bu döyüşlərin birində qolundan yaralansa da, geri çəkilməyərək düşməni ağır zərbələr endirdi. Lakin Ağdərə uğrunda gedən döyüşlərdə mühasirəyə

düşdü. 7 gün yarıllı vəziyyətdə meşədə qalan Elpərəst dünyasını dəyişdi. Döyüş dostları onun cəsədini çətinliklə də olsa mühasirədən çıxartdılar. Dövlət başçısının fərmanı ilə ölümdən sonra "İgidliyə görə" medalı ilə təltif olundu.

Elpərəstın atası Akif Hüseynov da hərbi oğul deyir. Deyir ki, 3 oğlu var idi. Hazırdaşdır ki, Elpərəstın toyunu etsin. Lakin əcal macal verədi. Həyatı yarıllı qaldı. Anası Zinai-də oğul itkinsinə dəyə bilməyib, bir il sonra dünyasını dəyişdi.

Söhbət zamanı Akif Hüseynov onu da dedi ki, sağ olsun Prezident. Şəhid ailələrinə xüsusi diqqət və qayğı göstərir. Rayon rəhbərliyi tez-tez gəlib dolaşmışımızla maraqlanıb. Yeri gələndə kömək göstərir. Oğlanlarımız evləndirmişəm. İndi nəvə, nəticə sahibiyəm. Dolanışığımsız pis deyil. Mənə verilmis 72 sot pay torpağında yem bitkiləri ekirəm. Təsərrüfatında xeyli mal-qara saxlayıram. Ailəməz verəcək 11 min manatı isə tikintisi yarımcı qalmış evimizin başa çatdırılmasına 1970 edəcəyəm.


Sabir ƏLİYEV, "Azərbaycan"

Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın gələn il Bakıda keçirilməsi ilə bağlı ilk hazırlıq iclası olub

Noyabrın 23-də Nazirlər Kabinetində Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar ilk hazırlıq iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Baş nazirinin müavini, Narkomanliya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının və Təşkilat Komitəsinin sədri Əli Həsənovun yanında keçirilən iclasda Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın 2019-cu ildə Bakıda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamından irəli gələn məsələlər müzakirə edilib.

Təşkilat komitəsinin sədri Əli Həsənov narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edən Azərbaycan Respublikasının beynəlxalq birliyi bütün səylərini dəstəklədiyini, Birləşmiş Millətlər Təşkilatının müvafiq konvensiyalarına qoşulduğunu, ölkəmizdə bu sahədə milli hüquqi bazanın yaradıldığını vurğulayıb. Bu barədə bütün dünyanın əziyyət çəkdiyini qeyd edən Baş nazirinin müavini deyib ki, ABS-n Narkotiklərlə Mübarizə Administrasiyasının Ankara ofisinin direktoru Klement Sze iclasda çıxış edərək bu beynəlxalq kon-



xalq təşkilatlarla tərəfdaşlıq münaşibətilərinin yüksək səviyyədə olduğunu göstərməkdir.

ABS-n Narkotiklərlə Mübarizə Administrasiyasının Ankara ofisinin direktoru Klement Sze iclasda çıxış edərək bu beynəlxalq kon-

fransın əhəmiyyətindən danışıb, təşkilatı məsələlərlə bağlı fikirlərini bölüşüb.

Iclasda Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın keçirilməsi ilə bağlı öhdəliklər, eyni zamanda, tədbirə evsahibliyi

edən Azərbaycan hökumətinin üzərinə düşən vəzifələrini, lazımı və zəruri təşkilatı məsələlərlə əlaqədar hazırlıq işlərinin qarşılıqlı əməkdaşlıq çərçivəsində yerinə yetirilməsi məqsədilə təklif və suallarla bağlı fikir mübadiləsi aparılıb.

Gələcəyə yol açan gənclər siyasəti

Əvvəli 1-ci sah.

Ümummilli liderin irəli sürdüyü milli dövlətçilik kursu isə ölkə gəncliyinə imkan verdi ki, öz əzmkarlıqlarını, yüksək potensiallarını cəmiyyət həyatının bütün sahələrində reallaşdıraraq ən böyük tarixi qələbələrini Azərbaycan dövlətinin qüdrəti ilə qazansınlar.

Cəmiyyətin inkişafında gənclərin rolunu artırmaq, onları ictimai fəallığa təşviq etmək, eyni zamanda vətəndaşlıq məsuliyyətini yüksəltmək, paytaxt və regionlarda yaşayanların fikir mübadiləsinə şərait yaratmaq, gənclərin dövlət qurumları, hökumət nümayəndələri ilə açıq ünsiyyətini asanlaşdırmaq məqsədilə ümummilli lider hələ 1995-ci ildə Azərbaycan Gənclərinin Forumunun keçirilməsi təşəbbüsünü irəli sürdü.

Heydər Əliyev deyirdi: "Mənəm üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır".

Gəncliyə verilən dəyər

Ötən əsrin 90-cu illərinin əvvəllərində dünyada, o cümlədən Azərbaycanda baş verən ictimai-siyasi hadisələr dəyişdikcə, gənclər qarşısında duran problemlər və onların həlli yolları da yeni istiqamət almağa başladı. Bütün bunlara baxmayaraq, ümummilli lider Heydər Əliyev gənc nəslin müasirlik formada yetişdirilməsi üçün 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyini yaratdı.

1996-cı ildə Azərbaycan gənclərinə geniş və açıq müzakirə tribunası vermiş ilk forumun keçirilməsi təşəbbüsü də gəncləri daha fəal, daha məsuliyyətli və yetkin görmək istəyən ulu öndər Heydər Əliyevə məxsusdur. Həmin ildən başlayaraq Azərbaycan gənclərinin forumlarının keçirilməsi artıq ənənə halını aldı. Ulu öndərin uzaqqörən siyasəti nəticəsində Azərbaycanda 1997-ci ildə "2 fevral" - ümumrespublika Gənclər Günü'nün təsis edilməsi haqqında mühüm qərarın qəbulu da gəncliyə verilən yüksək dəyər idi.

Keçirilən forumlar isə gənclərin dövlət və cəmiyyət həyatında fəal iştirakına şərait yaradırdı. İlk forumdan ötən illər ərzində Azərbaycan gəncliyinin həyatında mühüm dəyişikliklər baş verdi. Ölkəmizdə ilk gənclər təşkilatları formalaşdı. Əməkdaşlığın genişlənməsi, məsuliyyətin artması nəticəsində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının yaradılması gənclərin iştirakına, sosial təşəbbüskarlığına mühüm təkan verdi. Bundan sonra yerli idarələr vasitəsilə regionlardakı gənclərə iş aparılmağa başlandı. Bütün bu işlərin nəticəsində ki, hazırda müxtəlif dövlət qurumlarında, ölkə parlamentində, bələdiyyələrdə xeyli sayda gənclər təmsil olunur.

Hazırda da gənclər siyasəti dövlətimizin sosial siyasət kursunun və insan kapitalının inkişafı prosesinin əsas istiqamətlərindən biridir. Ulu öndərin milli dövlətçilik irsini bu sahədə də uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iqtisadi və hərbi qüdrəti, siyasi nüfuzu regional və global miqyasda davamlı olaraq artan respublikamızda gənclərin hərtərəfli inkişafı üçün mühüm addımlar atır. Onların intellektual və innovativ yaradıcılıq potensialının reallaşmasına şərait yaradan, ictimai təşəbbüslərini dəstəkləyən tarixi qərarlar qəbul edilib.

Respublikamızda həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafı üçün siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi imkan və təminatları sürətləndirir. Onların ictimai-siyasi fəallığını artırmasına kömək edib. Bu gün Azərbaycan gəncliyi həyatın bütün sahələrində aktiv fəallığı ilə seçilir. Siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin təşkilində mühüm rol oynayır. Bu siyasət gənclərin təربiyəsi, sağlamlığı, təhsili, intellektual və mədəni inkişafı, asudə vaxtının səmərəli təşkilatı, həmçinin gənclərin cəmiyyət həyatının bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir. Gənclərlə düzgün ünsiyyət siyasətinin müəyyənləşdirilməsi və bu strategiyadan irəliləyən vəzifələrin dəqiqliklə yerinə yetirilməsi nəticəsində hazırda Azərbaycan gəncliyi idman, elm, mədəniyyət, incəsənət və s. sahələrdə böyük nailiyyətlər əldə edir.

Uğurlu fəaliyyət və möhkəm qanunvericilik bazası

Ölkədə hər hansı sahənin tərəqqi tapmasını ən mühüm şərtlərdən biri təbii ki, onun möhkəm qanunvericilik bazasının mövcudluğudur. 2002-ci ildən "Gənclər siyasəti haqqında" qanunun qəbulu bu baxımdan Azərbaycanın gələcəyinə daha bir tarixi töhfə oldu. Bu qanunvericilik sənədində respublikada gənclər siyasətinin əsas istiqamətləri müəyyənləşdirildi, onların mənəvi-əxlaqi təربiyəsi və mədəni həyatda iştirakı, istedadlı gənclərə dövlət qayğısı, sağlamlıqlarının qorunması və fiziki inkişafı, məşğulluğunun təmin edilməsi, gənc ailələrə və gənclər təşkilatlarına dövlət yardımı kimi vacib müddəalar əksini tapdı. Bundan başqa, "Bədən təربiyəsi və idman haqqında", "Gənc istedadlı üçün xüsusi təqəddirlər təsis edilməsi haqqında", "Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında", "Gənclərə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi haqqında" müvafiq normativ-hüquqi sənədlər, "Gənc ailə proqramı", "Ordunun tərkibində olmuş gənclərin məşğulluğu" ilə bağlı dövlət proqramları və s. gənclərin sosial problemlərinin həllinə, onların öz potensiallarından istifadə edib bilmələrinə kömək göstərdi, gənc nəslin müdaxilə qüvvə kimi formalaşmasına, mənəvi-ideoloji cəhətdən kamilləşməsinə zəmin yaratdı.

Bələ bir mühitə yetişən Azərbaycan gəncliyi vətən sevgisini, fədakarlığını, iradəsini, yenilməzliyini 2016-cı ilin aprelində cəbhə bölgəsində düşmənin təxribatlarının qarşısını alarkən öz qəhrəmanlığı ilə növbəti dəfə nümayiş etdirdi. Strateji baxımdan mühüm bir ərazinin düşmənin tapdığından azad edilməsi ilə möhtəşəm bir zəfər salınması yazdı və bu qalibiyyətin Azərbaycan cəmiyyətindəki coşqunu gənclərimiz arasında yüksək vətənpərvərlik ruhunun, vətəndaşlıq hisslərinin ifadəsi oldu.

Prezident İlham Əliyev Azərbaycan gəncliyinə münasibətinin, bu sahədə yürütdüyü məqsədyönlü siyasətin, həyata keçirdiyi sistemli tədbirlərin tarixi ifadəsi hələ 2005-ci ildə qəbul olunmuş və uğurla icra edilmiş "Azərbaycan gəncliyi 2005-2009-cu illərdə" və 2011-ci ildə bunun davamı olaraq imzalanmış "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" dövlət proqramlarında öz əksini tapdı.

Bu proqramların uğurlu nəticələri cəmiyyət həyatının bütün sahələrində gənclərin iri miqyaslı layihələrin icrasında və idarəetmə sistemində rolunun güclənməsi, Azərbaycan gənclərinin vətənpərvərlik ruhu və vətəndaşlıq mövqeyinin möhkəmlənməsi, son illərin ən

xoş meyillərəndən olan könüllülük hərəkatının geniş vüsət alması olmuşdur. Azərbaycan gəncləri 2012-ci il "Eurovision" mahnı müsabiqəsinin, 2015-ci il I Avropa Oyunlarının, 2017-ci il IV İslam Həmrəyliyi Oyunlarının təşkilatı zamanı nələyə qadir olduqlarını bir daha sübuta yetirmişlər. Onların bu mütəşəkkilliyində adınca-kilən dövlət proqramlarının müsbət təsirlərinin də böyük rolu olmuşdur. Bu proqramların uğurlu icrası Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması, bilikli, peşəkar, istedadlı gənclərin dəstəklənməsi üçün Prezident Mükafatının təsis edilməsi gənclərin hərtərəfli inkişafını stimullaşdırmışdır. Son illər Bakıda və regionlarda istifadəyə verilən Gənclər evləri onların marağ dairəsini genişləndirmiş, asudə vaxtın mənalı və səmərəli təşkilatı üçün yeni imkanlar açmışdır. Gənclərin məşğulluğu və sahibkarlığın inkişafı üçün biznes inkubatorların, texnoparkların yaradılması bu nəslin maddi durumunun, rifah halının daha da yaxşılaşmasına imkan vermişdir.

Bu gün hər birimiz zamanın sürətini artmasının fərqindəyik. Bu sürət gənclərin həyatında özünü daha çox hiss etdirir. Onları zamanla ayaqlaşmağa, dövrün çağırışlarına diqqət yetirməyə, fərdi inkişaf bərədə düşünməyə, bir sözlə, özlərinin gələcəyə hazırlanmağa həvəsləndirir. Azərbaycan Prezidentinin 15 sentyabr 2017-ci il tarixli fərmanı ilə təsdiqlənmiş "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramı da bu zərurəti nəzərə alaraq verilmiş tarixi qərar olmuşdur.

Tarixi nailiyyətlər

Gənclər Siyasəti üzrə I Qlobal Forumun Azərbaycanı keçirilməsi, "Gənclər sahəsində Bakı Öhdəlikləri"nin qəbulu ölkəmizin gənclər siyasəti sahəsində uğurlu, yeni yanaşmaların və standartların tətbiqini əks etdirir. Son illərdə ardıcılıqla qəbul edilmiş və hazırda uğurla həyata keçiriləndə olan "Azərbaycan gənclərinin İnkişaf Strategiyası (2015-2025-ci illər)", "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramı gənclərin yaradıcı innovativ potensialının üzə çıxarılmasına, azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında təربiyəsinə, onlar arasında milli-dini dözümlülük, sülhsevərlik, humanizm dəyərlərinin təbliğinə, sağlamlılığının qorunmasına, təhsil və məşğulluq məsələlərinin, qərarların qəbulu prosesində iştirakının artırılmasına və s. məsələlərə yeni imkanlar yaradır.

Gənclərin maraqlarının təmin olunması, ideyalarının gerçəkləşməsinə dəstək sahəsində də ciddi işlər görülür. Azərbaycan gənclərinin beynəlxalq əməkdaşlığı genişlənir. 2007-ci ildə ölkəmizdə "Gənclər III"nin elan olunması, 2008-ci ildə Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəxri sədrliyi ilə Gənclərin Məşğulluğu üzrə IV Dünya Sammitinin, Yeniyetmələrin VI Beynəlxalq Elm Olimpiadasının keçirilməsi, Prezident Administrasiyasında gənclərə iş üzrə ayrıca şöbənin yaradılması Azərbaycan gəncliyinin həyatında baş verən mühüm tarixi hadisələrdir.

Ölkə rəhbərinin bəyan etdiyi "Qara qızılın insan kapitalına çevrilməsi" prinsipi istiqamətində reallaşdırılan tədbirlərin əsas subyekti, təbii olaraq Azərbaycan gəncliyidir. Onların təhsili, fərdi inkişafı, bilgi qaynaqlarına çıxışı üçün elmi-texniki infrastruktur iləndə-ile inkişaf etdirilir. Dövlət büdcəsindən gənclər sahəsinə ayrılan vəsaitin həcmi genişlənir. Bu gün Azərbaycanda Gənclər Fondu uğurla fəaliyyət göstərir. Bu siyasətin əsas infrastrukturunu olan Gənclər Evi şəbəkəsi genişlənir.

2014-cü ildə ölkəmizdə 165 ölkədən 700 nümayəndənin iştirak etdiyi Gənclər Siyasəti üzrə I Qlobal Forumun təşkilatı, "Gəncə - 2016-cı ilin Avropa paytaxtı" tədbirini, Virtual Qarabağ İKT Mərkəzinin layihələrini, Dünya Skaut Təşkilatının 41-ci Dünya Konfransının Azərbaycanı keçirilməsini, "Mən azərbaycanlıyam" milli intellektual televiziya yarışmasını və s. bu kimi tədbirləri də Azərbaycan gəncliyinin son illərdəki uğurları sırasına aid etmək olar.

Bu gün Azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında gənclərimizin vətəndaşlıq və vətənpərvərlik təربiyəsinin gücləndirilməsi ümud vəzifələrdəndir. Bu baxımdan istənilən cəmiyyətdə gəncliyin mənəvi təربiyəsi, onların dövrün çağırışlarına uyğun istiqamətləndirilməsi üçün düzgün ideologiyalara ehtiyac var. Elə bir ideologiyaya ki, zamanın sınaqları onu heç bir vaxta sarsıtmasın və tarixin bütün dövrlərində milli varlığa, ümumbəşəri dəyərlərin hakimliyinə xidmət etsin. Müstəqillik dövründə Azərbaycanın əldə etdiyi ən böyük nailiyyətlərdən biri istiqamətimizin əbədiliyinə, cəmiyyətimizin vəhdətinə xidmət edən belə bir ideologiyaya - azərbaycançılıq ideologiyasına formalaşdırılmalıdır. Ulu öndər Heydər Əliyev Azərbaycançılıq tarixin formalaşması ayrı-ayrı komponentlərin vahid sistem və konsepsiya halına gətirərək irəli sürdüyü bu ideologiyaya bütün digər cəhətləri ilə yanaşı, həm də Azərbaycan gənclərinin cəmiyyəti həmrəyliyi, bütövlüyü, mənəvi birliyi mühitində yetişdirən, onlara dövlətçilik düşüncəsi aşılayan məktəbdir.

Mübarizlik ruhu

Ölkəmizdə gənclərin iştirakı ilə könüllülük hərəkatı geniş vüsət alıb. Gənclərimiz müxtəlif layihələrin icrasında iştirak edərək təcrübə toplayır, gələcək karyera irəliləyişlərinə doğru ilk addımlarını atırlar. Azərbaycanda yaradılmış əlverişli biznes mühiti gənc sahibkarların öz ideyalarını reallaşdırma bilmələrinə mühüm şəraiti təmin edir. Gənc özlək sektorda işlərinə quraraq Azərbaycanın iqtisadi inkişafına dəyərli töhfələr verir. İnnovasiyalar, yenilənən təşəbbüslər bu gün cəmiyyət həyatında gənclər vasitəsilə, onların yaxından iştirakı ilə daxil olub.

Gənclərimiz dövlətimizin dəstəyi ilə mühüm yerli və beynəlxalq tədbirlərdə uğurla çıxış edir, ölkəmizi dünyada tanıdır. Bu tədbirlər Azərbaycan gənclərinin dünyagörüşünün, fəallığını artırmasına, onların beynəlxalq əlaqələrinin inkişafında mühüm rol oynayır və dövlətimizin həyata keçirdiyi siyasətə mühüm töhfələr verir. Təsəddüfi deyil ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə irəliləyən "Xocalıya ədalət!" beynəlxalq kampaniyası çərçivəsində bir sıra ölkələr və beynəlxalq qurumlar Xocalı soyqırımını tanıyıb. Bu gün Azərbaycanda necə vətənpərvər, mübariz ruhlu, sarsılmaz bir gəncliyin formalaşdığı Azərbaycan Ordusunun 2016-cı ildə dövrümüz üzərində qazandıqı zəfər, Azərbaycan gəncliyinin aprel döyüşlərindəki qəhrəmanlığı bir daha sübuta yetirdi.

Ömnik ki, "Cümhuriyyətin varisləri - Azərbaycanın gələcəyi" devizi altında keçirilən VIII Forum da dövlət gənclər siyasətinin yeni uğurlarına vəsilə ola-cak, gəncliyimizi cümhuriyyət ideyaları işığında növbəti tarixi nailiyyətlərə ruhlandıracaq.

İradə ƏLİYEVƏ, "Azərbaycan"

Müdafiə naziri yeni inzibati binanın açılışında iştirak edib



Noyabrın 23-də müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti əsaslı təmirdən sonra istifadəyə verilən əsaslı tikinti şöbəsinin inzibati binasının açılışında iştirak ediblər.

Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumat verilib ki, mərkəzləşdirilmiş istilik sistemi, elektrik və su xətləri ilə təchiz edilmiş bina nəzarət, layihə, maliyyə və texniki məsələlər üçün nə-

zərdə tutulmuş xidməti və digər otaqlardan ibarətdir. Bütün otaqlar mebel və kommunikasiya xətləri ilə təmin olunub.

Binanın açılışından və ərazi ilə tanışlıqdan sonra müdafiə naziri hərbi qulluqlarının xidməti, sosial-məişət, mənzil istisnar və kommunal şəraitlərinin daha da yaxşılaşdırılması ilə bağlı tapşırıqlar verib.

Azərbaycan Respublikasının müdafiə naziri general-polkov-

nik Zakir Həsənovun təsdiq etdiyi müvafiq təlimata əsasən, Şəxsi Heyət Baş İdarəsi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi tərəfindən cəbhəboyu zonada yerləşən hərbi hissələrdə psixoloji işə dəstək və maarifləndirmə tədbirləri aparılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, hərbi hissələrin psixoloqları və şəxsi heyətlə iş üzrə zabitləri gənc əsgərlərin xidmətə adaptasiya olunması, onların fərdi-

psixoloji xüsusiyyətlərinin öyrənilməsi ilə bağlı görüşlər keçirilib, müvafiq tövsiyələr verilib, yeni üsulların tətbiqinə dair maarifləndirmə işləri yerinə yetirilib.

Tədbirlərdə hərbi qulluqlarının psixoloji vəziyyətlərinin qiymətləndirilməsi, hərbi kollektivlərdə sosial-psixoloji proseslərin öyrənilməsi və s. mövzularla praktiki məşğələlər keçirilib, eləcə də gənc əsgərlərlə psixoloji maarifləndirmə mövzusunda söhbətlər aparılıb.

İstanbulda III Beynəlxalq Qadın və Ədalət Sammiti keçirilib

İstanbulda "Ailənin gücləndirilməsi" şüarı altında III Beynəlxalq Qadın və Ədalət Sammiti keçirilib.

AZƏRTAC xəbər verir ki, Türkiyənin Sosial Xidmətlər və Ailə Nazirliyi ilə Qadın və Demokratiya Dərnəyi (KADEM) tərəfindən birgə təşkil edilən sammitə nüfuzlu qadın, uşaq və ailə təşkilatlarının rəhbərləri və ayrı-ayrı ölkələrdən rəsmi qonaqlar qatılıblar. Tədbirdə Azərbaycanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova təmsil edib.

Prezident Rəcəb Tayyib Ərdoğan sammitin açılışında iştirak edib. Çıxışında müasir dünyada qadın və uşaq hüquqları bərədə reallıqlardan danışan Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə həyata keçirilən qadın siyasətinin müsbət nəticələrindən bəhs edib. Hakim Ədalət və İnkişaf Partiyasının qadınların cəmiyyətdəki yerini və rolunu yüksək dəyərləndirdiyini diqqətə çatdıran Prezident qeyd edib ki, hazırda Türkiyədə qadınlar hüquq mühafizə orqanlarında, hökumət işlərində, diplomatiyada, biznes və ticarət sahələrində fəaliyyət göstərirlər.

Rəsmi hissədən sonra keçirilən "dəyirmi masa"da Türkiyənin sosial xidmətlər və ailə naziri Zehra Zümrüt Selçuk, Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və KADEM-in sədri Salihə Okur Gümrükçüoğlu və başqalarının çıxışı dinlənilib.



Azərbaycan Respublikasının ailə, qadın və uşaq siyasətinin ayrı-ayrı istiqamətləri bərədə iştirakçılara ətraflı məlumat verən komitə sədri Hicran Hüseynova diqqətə çatdırıb ki, ölkəmizdə insan hüquqlarının müdafiəsi çərçivəsində ailənin inkişafına yönələn tədbirlərə xüsusi diqqət ayrılır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1990-cı illərdən başlayaraq həyata keçirdiyi uğurlu siyasət nəticəsində ailələrin möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi üçün hədəflər müəyyənləşdirilib. Çıxışında təvacüzkar Ermənistan ölkəmizə qarşı həyata keçirdiyi işğalçılıq siyasətinin acı nəticələrindən bəhs edən komitə sədri bildirib ki, cəmiyyətimizin ən həssas təbəqəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma yurdlarından qaçqın və məcburi köçkün vəziyyətinə düşən ailələrdir. Onların yenidən cəmiyyətimizə inteqrasiyası, sosial müdafiəsi, mənzil şəraitinin yaxşılaşdırılması və

reabilitasiyası hökumətimizin xüsusi diqqət göstərdiyi məsələdir. Ötən müddət ərzində onlarla yeni qəsəbə salınıb, məktəblər, uşaq bağçaları, tibb məntəqələri, mədəniyyət mərkəzləri tikilib, müasir tələblər əsasında infrastruktur yaradılıb. "Əlbəttə, bu insanlara baxmayaraq, hələ də ağır vəziyyətdə, qəzal və yarasız binalarda kifayət qədər çox məcburi köçkün ailəsi yaşayır."

Panellərdə "Qloballasan dünyada ailənin rolu: həyata keçirilməsi və tədbirlər", "Müasir dünyada ailələri gözəyən təhdidlər və imkanlar", "Ailə birliyi pozan ailədaxili zorakılıq və istisnar" və s. mövzular ətrafında maraqlı müzakirələr aparılıb, təkliflər səsləndirilib.

Qeyd edək ki, Sosial Xidmətlər və Ailə Nazirliyi ilə KADEM tərəfindən birgə iki ildən bir təşkil olunan sammitdə dünyanın ən aktual qadın, uşaq və ailə problemləri müzakirə edilir.



Ədliyyə naziri bir sıra beynəlxalq görüşlər keçirib



Azərbaycan ədliyyəsinin 100 illik yubileyinə həsr olunan "Azərbaycan ədliyyəsinin bir əsrlik inkişaf yolu" mövzusunda keçirilmiş beynəlxalq konfransda iştirak etmək üçün Türkiyənin ədliyyə naziri Abdulhamit Gül, Belarusun ədliyyə naziri Oleg Slijevski, Gürcüstanın ədliyyə nazirinin müavini Mikheil Sarjveladze, Avropa Şurası Ədalət Mühakiməsinin Səməraliyyə üzrə Avropa Komissiyasının (CEPEJ) prezidenti Georq Stava ölkəmizdə səfərdə olublar.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qonaqlar konfransda çıxış edərək hüquqi dövlətdə ədliyyə sisteminin mühüm rolunu, Azərbaycan ədliyyəsinin davamlı inkişafını və əldə etdiyi nailiyyətləri, ölkələrimiz arasında hüquqi sahədə əməkdaşlığın səmərəsini, faydalı təcrübə mübadiləsinin aparılmasını

vurğulayıb, tədbirin yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdıraraq Azərbaycan ədliyyəsinin 100 illiyi münasibətilə təbriklerini ifadə ediblər.

CEPEJ-in prezidenti qeyd edib ki, ölkəmiz Avropa dövlətləri arasında məhkəmə sahəsində ən dinamik inkişaf edən dövlətlərdən biri və müasir məhkəmə infrastrukturunun yaradılması, məhkəmə sistemində qabaqcıl İKT-lərin tətbiqi və məhkəmələrdə elektron əlçatanlığın artırılması sahəsində ön sıralarda dayanır. O, bu sahədə həyata keçirilən layihələrin digər dövlətlərə örnək kimi təbliğ olunduğunu bildirib, Azərbaycanın müsbət təcrübəsindən artıq bir çox dövlətlərin, o cümlədən Avstriyanın istifadə etdiyini vurğulayıb.

Konfrans çərçivəsində Türkiyənin və Belarusun ədliyyə nazirləri, Gürcüstanın ədliyyə nazirinin birinci

müavini və CEPEJ-in prezidenti ilə respublikamızın ədliyyə naziri Fikrət Məmmədovun görüşləri keçirilib.

Görüşlərdə qonaqlar dostluq və səmərəli əməkdaşlıq münasibətlərinin yüksək səviyyəsini vurğulayıb, qarşılıqlı fəaliyyətin inkişafından məmnunluqlarını ifadə ediblər. Qonaqlar Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ədliyyə və məhkəmə sistemində aparılan islahatlara böyük maraq göstərərək əldə olunan nailiyyətləri təqdir edib, bu sahədə ölkəmizin müsbət təcrübəsinin digər dövlətlərə nümunə olduğunu vurğulayıblar.

Söhbət zamanı, həmçinin əməkdaşlığın perspektivlərinə dair faydalı fikir və təcrübə mübadiləsi aparılıb.

Tədbirlərdə Azərbaycanın baş prokuroru Zakir Qaralov və digər məsul şəxslər iştirak ediblər.



İbrahim KALIN:

“Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərini azad etməlidir”

Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərini azad etməlidir. AZƏRTAC xəbər verir ki, bu fikri Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın Ankarada Türkiyə və Rusiya arasında gələcək münasibətlərə həsr olunmuş konfransda çıxışı zamanı deyib. Mətbuat katibi həmçinin qeyd edib ki, Azərbaycanın işğal olunmuş torpaqlarını azad etmək Ermənistanın özünün xeyrinə olacaq.

İ.Kalının sözlərinə görə, Rusiya da Dağlıq Qarabağ münasibətinin həllində böyük məsuliyyət daşıyır. Mətbuat katibi vurğulayıb ki, Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olması baxımından da çox vacibdir.

Ermənistan silahlı qüvvələrinin bölmələri iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 28 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 28 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Baş Qərvənd, Abdinli, Yusifcanlı, Mərzili, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Kürdlər, Cəbrayıl rayonunun Nüzgər və Mehdi kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən ordumuzun mövqeləri atəşə tutulub.

Ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 5-ci iclası keçirilib



Buxarestdə Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 5-ci iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasın plenar sessiyasının açılışında Müştərək Komissiyasının həmsədrləri - Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Rumıniyanın Baş nazirinin strateji əməkdaşlığın həyata keçirilməsi üzrə müavini xanım Ana Birçal çıxış ediblər.

Sahil Babayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının nailiyyətlərindən biri kimi, Azərbaycanın bu gün regionda iqtisadi güc mərkəzinə çevrildiyini və ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasının uğurlu davam etdirildiyini bildirib. Nazir Azərbaycanca Rumıniya arasında diplomatik münasibətlərin 26 ilinin tamam olduğunu, 2009-cu ildə iki ölkə arasında strateji tərəfdaşlığın yaradılmasına dair razılaşma haqqında Birgə Bəyannamənin təsdiq edildiyini və bu əməkdaşlığın ildən-ildən genişləndiyini vurğulayıb. O bildirib ki, Azərbaycan Avropa üçün vacib və etibarlı tərəfdaş olaraq, eyni zamanda, Avropanın enerji təhlükəsizliyində mühüm rol malikdir, enerji ixrac məqsətlərində bu istiqamətdə şəxsləndirilməsi üçün ardıcıl işlər görülüb.

Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında ədalətli həlli, dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşılması ilə bağlı Rumıniyanın mövqeyini, ölkəmizin Avropa və Avratalantika strukturları ilə əlaqələrinin inkişafındakı rolunu yüksək qiymətləndirir. Nazir gələn ilin yanvar ayının Rumıniyanın Avropa İttifaqına (AI) sədrliyi çərçivəsində AI ilə Azərbaycan arasında Strateji Tərəfdaşlıq Sazişi üzrə danışıqlara bu ölkənin dəstək verəcəyinə ümidvar olduğunu qeyd edib.

İki ölkə arasında ötən dövrdə müxtəlif sahələrdə 56 əməkdaşlıq sənədinin imzalandığını, daha 5 sənəd layihəsinə baxıldığını, həmçinin parlamentlərarası əlaqələr qrupunun yaradıldığını diqqətə çatdıraraq S.Babayev qeyd edib ki, iqtisadi əlaqələrin mühüm istiqaməti kimi Azərbaycanla Rumıniya arasında ticarət döviyyəsi də artırmaqdadır. Bu artım cari ilin 9 ayında 62,11 faiz təşkil edib. Eyni zamanda, Rumıniya ixrac 94,01 faiz artıb.

Azərbaycanla Rumıniya arasında enerji sahəsində geniş əməkdaşlıq gündəliyindən, birgə icra olunan və Rumıniyanın enerji təchizatında önəmli dəstək olan layihələrdən bəhs edən nazir, eyni zamanda, SOCAR-ın 2011-ci ildə yaradılmış "SOCAR Petroleum S.A" törəmə şirkəti vasitəsilə Rumıniya neft məhsulları bazarında əhəmiyyətli rol oynadığını deyib. O, şirkətin Rumıniyanın 18 bölgəsində 40 yanacaqdoldurma məntəqəsinin olduğunu, həmin məntəqələrdə 550 insanın işlə təmin edildiyini, gələcəkdə daha 20 belə məntəqənin açılmasının nəzərdə tutulduğunu deyib.

Nazir qarşılıqlı investisiya qoyuluşu, habelə kənd təsərrüfatı, təhsil, turizm, mədəniyyət, elmi-texniki sahələrdə əməkdaşlığın genişlənməsi üçün aparılan işləri, əldə olunan uğurları da diqqətə çatdırıb. Bildirib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Buxarest şəhərindəki Rumın-Amerikan Universitetində yaradılan Azərbaycan Araşdırmalar Mərkəzində Azərbaycan dili tədris olunmaqla yanaşı, Azərbaycan tarixi və mədəniyyəti təbliğ edilir. Həmçinin fondun dəstəyi ilə Babes-Bolyai Universitetində Azərbaycan Dilləri Universiteti (ADU) və Rumıniyanın Dil İnstitutu arasında ADU-da rumın dili, ədəbiyyatı və mədəniyyətinin tədrisində dəstək üçün əməkdaşlıq protokolu da imzalanıb.

Nazir əməkdaşlığın qarşılıqlı dövrə qeyri-neft məhsullarının ixracı, Azərbaycan istehsalı olan malların təşviqi, ixrac nümayəndəliklərinin təşkil, sənyə parklarında Rumıniya şirkətlərinin iştirakının təmin olunması, birgə ixracönlü mebel istehsalı müəssisələrinin yaradılması, limanlar arasında əməkdaşlığın təşkil, AZPROMO ilə birgə sərgilərin, təqdimatların keçirilməsi və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin önəmli ola biləcəyini deyib.

Xanım Ana Birçal çıxışında Azərbaycan Prezidenti İlham Əliyevin Rumıniya-Azərbaycan münasibətlərinə göstərdiyi xüsusi diqqətə görə təşəkkürünü bildirib. O, yüksək səviyyəli səfərlərin ikitərəfli əlaqələrin inkişafında oynadığı mühüm rolunu vurğulayıb. 2009-cu ildə imzalanmış strateji tərəfdaşlığın həyata keçirilməsi üzrə Birgə Fəaliyyət Planının əhəmiyyətini, iqtisadi əlaqələrin, qarşılıqlı sərmayə qoyuluşlarının genişləndirilməsinin vacibliyini qeyd edib. Ana Birçal Rumıniyanın

Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəklədiyini vurğulayıb. O, ölkələrimiz arasında iqtisadi, mədəni, elm və təhsil əlaqələrinin dərinləşdiyini, birgə neçliyyəti və enerji layihələrini həyata keçirmək üçün böyük imkanların mövcud olduğunu qeyd edib. Həmçinin Azərbaycan ilə Rumıniya arasında enerji sahəsində mövcud olan faydalı əməkdaşlığın inkişaf etdirilməsi imkanlarından danışıb. Energetika sahəsində əməkdaşlığın iki ölkə arasında iqtisadi əlaqələrin mühüm hissəsi olduğunu bildirən Baş nazir müavini Avropanın enerji təhlükəsizliyi baxımından Azərbaycanın təşəbbüskarı olduğu və həyata keçirdiyi "Cənub qaz dəhlizi"nin önəmli qeyd edib. O, ölkəsi ilə Azərbaycan arasında müxtəlif əməkdaşlıq sahələrində aparılan işlərin Rumıniya iqtisadiyyatı üçün əhəmiyyətindən bəhs edib. Gələcəkdə əməkdaşlığın daha da genişləndirilməsi üçün mövcud olan potensialdan maksimum istifadə olunmasının vacibliyini vurğulayıb.

İclasda ticarət-iqtisadi əlaqələr və elmi-texniki sahədə əməkdaşlığın mövcud vəziyyəti, bu sahələrdə gələcək istiqamətlər ətrafında müzakirə olunub, təkliflər səsləndirilib. Yekunda Müştərək Komissiyasının 5-ci iclasının nəticələrinə dair protokol imzalanıb.

Protokolda vacib məqamlardan biri kimi qeyd olunur: "Azərbaycan tərəfi Dağlıq Qarabağ regionu daxil olmaqla işğal olunmuş ərazilərdə istehsal edilən və ya Azərbaycan Respublikasının işğal edilmiş ərazilərindəki sənədlərdən istifadə yolu ilə istehsal edilən məhsul və xidmətlərin Rumıniya bazasına idxalı, ölkə bazarında satışı və realizasiyasını, həmçinin Rumıniya şirkətlərinin bu ərazilərdə hər hansı iqtisadi fəaliyyətdə iştirakının qarşısının alınması məqsədilə Rumıniya tərəfinə müraciət edib. Tərəflər bu məqsəddə gələcəkdə məlumat mübadiləsinin aparılmasına dair razılığa gəliblər. Rumıniya tərəfi Azərbaycanın Rumıniya dövlət qurumlarının öz fiziki və hüquqi şəxslərinin Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində hər hansı iqtisadi fəaliyyətdən çəkindirəcəyinə əmin edib. Bu kontekstdə Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qəti dəstəyini təsdiq edib".

Prezident İlham Əliyevin tapşırığına əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul ediblər

Prezident İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, bu zaman ədalət prinsipi tam təmin edilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət yetirilib.

Noyabrın 23-də ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Tovuz şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Tovuz, Şəmkir, Qaxax, Ağstafa, Daşkəsən, Gədəbəy, Samux və Göygöl rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbul zamanı ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik və digər məsələlərlə bağlı vətəndaşların müraciət və təklifləri dinlənib. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerində həllini tapıb, digərləri üzrə nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov noyabrın 23-də Göyçayda Mingəçevir, Yevlax, Ağdaş, Ağsu, Bərdə, Göyçay, Kürdəmir, Tərtər, Ucar, Zardab şəhər və rayonlarının sakinlərini qəbul edib.

Heydər Əliyev Mərkəzində keçirilən qəbulda 30-a yaxın vətəndaşın gənclər, idman və digər məsələlərlə bağlı müraciətləri dinlənilib.

Qəbulda iştirak edən vətəndaşların müraciətləri yeni Gənclər evlərinin, olimpiya idman komplekslərinin, eyni zamanda, digər idman qurğularının tikintisi və təmiri, gənclərin asudə vaxtının səmərəli təşkil məqsədilə düşərgələrin sayının artırılması, gənclərin beynəlxalq layihələrdə iştirakına dəstək göstərilməsi, eləcə də bir sıra idman qurğularının yeni avadanlıqla təminatı, fəxri adların verilməsi, iş və digər məsələlərlə bağlı olub.

Müraciətlərin bir qismi yerində həll edilib. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə aidiyyəti üzrə göndərilməsi üçün qeydə alınıb. Həmçinin müraciətlərin digər bir qismi baxılması üçün icraya yönəldilib.

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov noyabrın 23-də Salyan şəhərində vətəndaş qəbulu keçirib.

Əmlak Məsələləri Dövlət Komitəsinin bildirdiyi ki, qəbulda Salyan rayonu ilə yanaşı Şirvan şəhəri, Sabirabad və Saatlı rayonlarından olan vətəndaşlar da iştirak edib. Müraciətlər, əsasən, daşınmaz əmlakların dövlət qeydiyyatı, torpaqların təyinatı üzrə istifadəsi və kateqoriyasının dəyişdirilməsi, texniki pasport və digər sənədlərin alınması ilə bağlı olub.

Həmçinin dövlət əmlaklarının özəlləşdirilməsi və icarəsi ilə bağlı suallar da səsləndirilib.

Hər bir vətəndaşın müraciətini diqqətlə dinləyən komitə sədri bütün məsələlərin qanunvericiliyə uyğun olaraq həlli istiqamətində tapşırıqların verib. Komitənin fəaliyyət istiqamətlərinə aid olmayan məsələlər isə aidiyyəti üzrə göndərilməsi üçün qeydiyyata alınıb. Araşdırılma tələb edən müraciətlərin həll olunması ilə bağlı struktur bölmələrin nümayəndələrinə müvafiq göstərişlər verilib. Bəzi məsələlər elə yerində də həll edilib.

Qəbul zamanı komitə sədri vətəndaşlara göstərilən bütün xidmətlərdə məmnunluğunu, çevikliyini və şəffaflığını təminatı istiqamətində görüləli işlərlə bağlı komitənin ərazi idarələri və tabeli qurumlarının yerli şöbələrinin rəhbərlərinə tapşırıqlarını verib.

AZƏRTAC

194 ölkədən 2,4 milyondan çox turist

10 ay ərzində Azərbaycana gələn turistlərin sayı 6,1 faiz artmışdır

Əvvəli 1-ci səh.

Gələnlərin 31,1 faizi Rusiya Federasiyası, 20,2 faizi Gürcüstan, 10,1 faizi Türkiyə, 8,9 faizi İran, 3,2 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,8 faizi Səudiyyə Ərəbistanı, 2,6 faizi İraq, 2 faizi Ukrayna, 1,6 faizi İsrail, 17,4 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslərdir. Qonaqların 65,5 faizini kişilər, 34,5 faizini isə qadınlar təşkil etmişdir. Öcnəbi və vətəndaşlığı olmayan şəxslərin 7,7 faizi yanvar, 6,9 faizi fevral, 11,4 faizi mart, 9 faizi aprel, 8,6 faizi may, 11,1 faizi iyun, 13,6 faizi iyul, 13,3 faizi avqust, 9,6 faizi sentyabr, 8,8 faizi oktyabr ayında ölkəyə gəlmişdir.

10 ayda Körfəz ölkələrindən (Birləşmiş Ərəb Əmirlikləri və İran istisna olmaqla) gələnlərin sayında daha çox artım müşahidə edilmişdir. Ötən ilin eyni dövrü ilə müqayisədə ölkəmizə gələn Bəhreyn və Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 2,2, Küveyt vətəndaşlarının sayı 2, Qəter vətəndaşlarının sayı 1,6 dəfə, İraq vətəndaşlarının sayı 13,7, Oman vətəndaşlarının sayı 6,3 faiz artmışdır. İrandan gələnlərin sayında 33, Birləşmiş Ərəb Əmirliklərindən gələnlərin sayında isə 6,7 faiz azalma müşahidə edilmişdir. Ümumilikdə Körfəz ölkələrindən Azərbaycana 492,9 min nəfər gəlmiş və ölkəmizə gələnlərin



hər beş nəfərindən biri bu ölkələrin vətəndaşları olmuşdur. Bu dövr Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı isə 8,3 faiz artaraq 99,4 min, MDB ölkələrindən gələnlərin sayı 4,1 faiz artaraq 891 min nəfər olmuşdur.

2018-ci ilin yanvar-oktyabr aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarına gəldikdə, onların sayı

əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,2 faiz artaraq 4 milyon 146 min nəfər olmuşdur. Ölkə vətəndaşlarının 32,2 faizi İrana, 29,6 faizi Gürcüstana, 19,1 faizi Rusiya Federasiyasına, 12,9 faizi Türkiyəyə, 1,5 faizi Ukraynaya, 0,9 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 3,8 faizi digər ölkələrə səfər etmişdir. Səfər edənlərin 65,6 faizi kişilər, 34,4 faizi qadınlar olmuşdur.

Bu dövr İrana gedən Azərbaycan vətəndaşlarının sayı 61,4, Gürcüstana gələnlərin sayı 2,7 faiz artmış, Rusiya Federasiyasına gələnlərin sayı 1, Türkiyəyə gələnlərin sayı 0,3 faiz azalmışdır.

Rafig MƏMMƏDOV, "Azərbaycan"

“Global Rəqabətlik Hesabatı”: Azərbaycan yolların keyfiyyəti indeksi üzrə postsovet məkanında liderdir

Dünya İqtisadi Forumunun yeni dərc olunan "Global Rəqabətlik Hesabatı"na əsasən Azərbaycan yolların keyfiyyəti indeksinə görə 34-cü yerdə qərarlaşmaqla postsovet məkanında lider ölkə olub.

AZƏRTAC xəbər verir ki, bu indeks üzrə ölkəmizin müvafiqi ötən ilə müqayisədə iki pillə yüksəlib.

Dünyanın 140 ölkəsi arasında yol infrastrukturunun keyfiyyəti indeksi üzrə 34-cü pilləyə yüksəlməklə belə yüksək nəticənin əldə olunması son illər Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan yol infrastrukturunun genişləndirilməsi və təkmilləşdirilməsi işləri nəticəsində mümkün olub.

Yol şəbəkəsinin yenidən qurulmasının məntiqi nəticəsidir ki, "Global Rəqabətlik Hesabatı"nda Azərbaycan yolların keyfiyyəti indeksinə görə bir sıra Avropa dövlətlərini, o cümlədən Litva, Estoniya, Sloveniya, Norveç, İtaliya, Belçika, İtaliya və digər ölkələri geridə qoymaqla əhəmiyyətli irəliləyiş əldə edib.

2018-ci ildə yolların keyfiyyətinə görə postsovet məkanında lider mövqədə olmaqla Azərbaycan Gürcüstani 46 pillə, Rusiyani 70 pillə, Qazaxıstanı 72 pillə, Ukraynani isə 89 pillə qabaqlayıb.

"Global Rəqabətlik Hesabatı"na əsasən, dünyada yolların keyfiyyəti indeksinə görə ilk beşlikdə Sinqapur, İsveçrə, Niderland, Honqkonq və Portuqaliya qərarlaşıb.

Məlumat üçün qeyd edək ki, builki hesabatda əsasən yolların keyfiyyəti indeksinə görə Türkiyə 33-cü, Azərbaycan 34-cü, Avstraliya isə 35-ci yerləri tutublar.

Beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilən yol infrastrukturuna başçısının daim diqqət mərkəzində olmaqla, Azərbaycanda beynəlxalq standartlara cavab verən yolların tikintisi, habelə istər paytaxt Bakıda, istərsə də bölgələrdə müasir yolların salınması, ümumilikdə ölkə əhalisinin təhlükəsizliyini və rahatlığını təmin edir, regionların sosial-iqtisadi inkişafına xidmət edir.

Qarşılıqlı etimada və möhkəm siyasi dialoqa söykənən münasibətlər

Əvvəlki 1-ci səh.


Azərbaycan nümayəndə heyətinin tərkibinin olduqca geniş olması isə dövlətlərarası münasibətlərin və əməkdaşlıq tələblərinin kifayət qədər dərin və əhatəli olmasından xəbər verir. Məsələn, genişləndirilən görüşdə hər iki tərəfdən baş nazir müavinlərinin, xarici işlər, müdafiə, iqtisadiyyat, rabitə və informasiya texnologiyaları, kənd təsərrüfatı, nəqliyyat, fəvqəladə hallar, sosial müdafiə nazirləri, baş prokuror və digər rəsmi şəxslərin iştirakı ikitərəfli əlaqələrin hərtərəfli inkişaf etməsinin nümunəsidir.

Minskin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi ədalətlidir

Səfər nəticəsində iki ölkə arasında kənd təsərrüfatı, iqtisadiyyat, hərbi-texniki, sosial-müdafiə, hüquq-mühafizə və digər sahələrdə əhatə edən 9 sənəd imzalandı. Ən vacib sənəd dövlət başçılarının tərəfindən imzalanmış "Azərbaycan Respublikası Prezidentinin və Belarus Respublikası Prezidentinin Birgə Bəyannaməsi". Bəyannamədə Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələbləri əsasında həllinin vacibliyi qeyd olundu.

Bu Ermənistanın təcrübəsinin və münaqişənin həlli ilə əlaqədar beynəlxalq ictimaiyyətin Azərbaycanın haqlı və ədalətli mövqeyinə dəstəyinin daha da güclənməsinin növbəti nümunəsidir. Ermənistanla müttəfiqlik münasibətlərində malik olan dövlətlər belə Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyirlər. Bu, bir daha onu göstərir ki, münaqişənin həllinin əsası BMT Təhlükəsizlik Şurasının qətnamələri təşkil edir.

Bəyannamənin 1-ci bəndində qeyd olunur ki, Azərbaycan Respublikası və Belarus Respublikası strateji tərəfdaşlıq, qarşılıqlı etimad və hərtərəfli əməkdaşlıq çərçivəsində bir-biri ilə əlaqələri inkişaf etdirirlər. 6-cı bənddə göstərilir ki, tərəflər Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququnun ümumqəbul edilmiş normaları və prinsipləri, xüsusilə dövlətlərin suveren bərabərliyi, sərhədlərin toxunulmazlığı, ərazi bütövlüyü və



BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və ATƏT-in qərarları əsasında tezliklə sülh yolu ilə həllinin vacibliyi qeyd etdilər. 7-ci bəndə əsasən tərəflər ATƏT-in Minsk qrupunun fəaliyyətinə toxunaraq bu istiqamətdə gələcək sayışların artırılmasının vacibliyini bildirdilər. 11-ci bənddə isə yazılır: Tərəflər beynəlxalq təşkilatlar, o cümlədən Azərbaycan və ya Belarusun üzv olmadığı beynəlxalq qurumlar çərçivəsində dəstəklənən və namizədlərin qarşılıqlı təstəklənməsi praktikasının davam etdirilməsi barədə razılığa gəldilər.

Göründüyü kimi, Azərbaycan-Belarus münasibətlərində qarşılıqlı siyasi etimadın formalaşmasının səbəblərindən biri də rəsmi Minskin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduqunu prinsipial mövqe və Azərbaycanın və Belarusun təmsil olunmadığı beynəlxalq təşkilatlarda bir-birlərini dəstəkləmələridir. Məsələn, Belarus Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Ermənistanın müttəfiqi sayılsa da, ərazi bütövlüyü məsələsində Azərbaycanın mövqeyini dəstəkləyir. Və bunu Prezident Aleksandr Lukaşenko dairm bəyan edir. Minskde keçirilən birgə mətbuat konfransında Prezident İlham Əliyev bu barədə deyib: "Əgər hər hansı beynəlxalq təşkilatda Belarusla, yaxud hər hansı rəhbər orqanlarla namizədləyi irəli sürülən bu ölkədən namizədlə əlaqədar məsələ qaldırılırsa, Azərbaycan qəsd-şərtsiz dəstək göstərir. Eyni münasibəti biz Belarus tərəfdən də

görüürük. Bu, bizim münasibətlərimizin yüksək səviyyəsinin göstəricisidir. Biz, həmçinin ya Azərbaycanın, ya da Belarusun iştirak etmədiyi, amma başqa ölkənin iştirak etdiyi təşkilatlarda da bir-birimizi dəstəkləyirik və bu da təbiidir. Bu, bizim beynəlxalq siyasət, beynəlxalq münasibətlər, regional problemlər və beynəlxalq təhlükəsizliklə əlaqədar məsələləri müzakirə etdiyimiz kimi təbiidir. Bütün bunlar dostlar arasında təbiidir".

Ən qısa müddətdə Belarusdan hərbi texnikanın növbəti partiyası alınacaq

Hazırda Azərbaycan və Belarus arasında hərbi-texniki sahədə də uğurlu əməkdaşlıq vardır. Səfər çərçivəsində bu məsələ də müzakirə edildi və Azərbaycanla Belarus arasında hərbi-texniki sahədə qarşılıqlı faydalı ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi barəsində Anlaşma Memorandumu hazırlanmışdır. Bu Anlaşma Memorandumundan çıxış edərək Azərbaycanla Belarus arasında müdafiə sistemlərinin, hücum təyinatlı sistemlərinin təchiz edilməsi üçün kontraktların imzalanması nəzərdə tutulur. Xatırladaq ki, bundan əvvəl Azərbaycan Belarusdan Polonez raket sistemlərini, zirehli texnika və digər hərbi vasitələri almışdır.

Birgə mətbuat konfransında Prezident İlham Əliyev bu barədə deyib: "Bizim əməkdaşlığımızın istiqamətlə-

rindən biri də hərbi-texniki sahədir. Biz bu əməkdaşlıqdan çox razıyıq, məhsulların keyfiyyəti və səmərəliliyi çox yüksəkdir. Buna görə də təsadüfi deyil ki, ölkələrimiz arasında hərbi-texniki əməkdaşlığın artıq yaxşı tarixi, kifayət qədər böyük həcmli və genişlənməyə yaxşı meyli var. Təsədüfi deyil ki, bu gün imzalanan sənədlər arasında memorandum da var. Bu sənəd ən qısa müddətdə Belarusdan hərbi texnikanın növbəti partiyasının alınması üçün müqaviləyə çevrilecək".

Ümumiyyətlə, Azərbaycan Prezidentinin Belarusa səfəri olduqca məhsuldar və səmərəli keçdi. Prezidentlərin təbətək görüşündə ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından, strateji əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olundu, dövlət başçılarının qarşılıqlı səfərlərinin Azərbaycan-Belarus əlaqələrinin daha da genişlənməsi işinə xidmət edəcəyini əminlik vuruldu, eləcə də qarşılıqlı marağ doğuran məsələlər müzakirə olundu.

Aparılan danışıqların ümumi nəticəsi isə Birgə Bəyannamənin 22-ci bəndində öz əksini tapdı: Tərəflər bərabər hüquqluluq və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında Azərbaycan Respublikası və Belarus Respublikası arasında tərəfdaşlığın daha da dərinləşdirilməsi üçün əldə olunan razılıqların effektiv həyata keçirilməsinin təmin edilməsinə bütün səviyyələrdə dəstək vermək üçün niyyətlərini ifadə etdilər.

Azərbaycanla Belarus oxşar keçmiş, bu günə və sabaha malikdir. Postsəviet məkanına mənsub ölkələrin rastlaşdığı eyni taleyi bölüşən hər iki respublika dövlət quruculuğu prosesini də bənzər metodlarla aparır, gələcəkə bağlı perspektivli layihələri də eyni yönümdə qurur. Ümumiyyətlə isə uğurlu sabaha doğru Azərbaycanla Belarus bir-birlərinin etibarlı dostu olaraq qarşılıqlı etimad şəraitində gedir. Hər iki ölkə lider baxımından da bəxtli gətirmiş dövlətlərdir. Çünki həm Azərbaycan, həm də Belarus uzaqgörən və müdrik dövlət rəhbərlərinin liderliyi altında dövlət müəyyənləşdirilən yolla gələcəyə doğru inamla addımlayır.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"

Dəniz nəqliyyatı sistemi daha da təkmilləşdirilir

İlham Əliyevin global miqyaslı təşəbbüsləri ilə dəniz nəqliyyatını davamlı olaraq modernləşdirən Azərbaycan regional əməkdaşlıq üçün əvəzolunmaz ölkəyə çevrilir

Əlverişli coğrafi mövqeyə sahib olan müstəqil Azərbaycan son 15 ildə etibarlı nəqliyyat dəhlizinin yaradılması istiqamətində mühüm işlər görür.

Dəniz nəqliyyatına böyük investisiyalar yatırmaqla infrastrukturunu möhkəmləndirən ölkəmiz regionda əlverişli logistik bağlantı yaradır. Xüsusən də dəniz nəqliyyatı sisteminin müasirləşdirilməsi Azərbaycanı Avrasiya məkanının ən mühüm nəqliyyat tranzit qovşaqlarından birinə çevirir.

200-dən çox gəmi Xəzər sularında yükdaşımalar aparır

Ölkəmizin Avrasiyanın əhəmiyyətli nəqliyyat-logistika mərkəzlərindən biri kimi özünü təsdiq etməsinə yönəlməmiş irimiqyaslı infrastruktur layihələri, ən yeni texnologiyalar səviyyəsində gəmiqayırma zavodunun istifadəyə verilməsi, 2017-ci ildə Bakı-Tbilisi-Qars demir yolunun açılışı və 2018-ci ildə Xəzərdə ən böyük Bakı Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsi son illər Azərbaycanla bu istiqamətdə məqsədyönlü strateji planın uğurla reallaşdırılmasının bariz nümunələridir.

Əlverişli investisiya iqliminin mövcud olduğu Azərbaycan bu gün Xəzər hövzəsində ən böyük ticarət dönmənlərindən birinə sahibdir. Hazırda 200-dən çox gəmi Xəzər sularında yükdaşımalar aparır.

Ümumiyyətlə, dünya ticarət məhsullarının 80 faizdən artıq hissəsinin təhlükəsiz, maddi cəhətdən sərfəli və etibarlı şəkildə daşınması üçün Azərbaycanın mövqeyi əlverişlidir. Dəniz nəqliyyatının inkişafı ilə əlaqədar bütün dünya dövlətləri tərəfindən qəbul olunan və riayət edilən, dənizçilik münasibətlərini tənzimləyən tələblərə və normalara daim etiyac duyulur.

İpək yolu üzərində geniş iqtisadi zolağın yaradılmasının fəal dəstəkləyici olan Azərbaycan müxtəlif istiqamətlərə tranzit daşımalarının səmərəli təşkilinə də etibarlı təminat verir.

Dəniz Üzgüçülüğünün Təhlükəsizliyi Mərkəzinin əsas funksiyaları təsdiqlənib

Tarixi inkişaf yolu keçən dəniz nəqliyyatı bütün zamanlarda öz əhəmiyyətini saxlayıb. Azərbaycanın müstəqillik qazandıqdan sonra xüsusilə dəniz nəqliyyatı sahəsinin tənzimlənməsi mühüm səciyyədir.

Prezident İlham Əliyevin bu sahədə apardığı məqsədyönlü islahatlar nəticəsində dəniz nəqliyyatı yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Ona görə də bu sahədə qanunvericiliyimizin təkmilləşdirilməsi istiqamətində görüləcək işlər də xüsusi qeyd edilməlidir.

Onlardan biri də noyabrın 19-da Nazirlər Kabinetinin Dövlət Dəniz Agentliyinin tabeliyində Dəniz Üzgüçülüğünün Təhlükəsizliyi Mərkəzi ilə Nəqliyyat və Texniki-Təminat İdarəsi publik hüquqi şəxslərinin nizamnamələrinə və strukturlarını təsdiq edən 491 nömrəli qərardır.

Bu qərara əsasən, Dəniz Üzgüçülüğünün Təhlükəsizliyi Mərkəzinin əsas funksiyaları müəyyənləşib. Bu funksiyalar əsasən Azərbaycanın ərazi sularında, həmçinin limanların akvatoriyalarında "Azərbaycan Respublikasının ərazi sularında üzme Qaydaları"nın tələblərinə riayət olunmasına nəzarətini həyata keçirməsi, dəniz üzgüçülüğünün təhlükəsizliyini təmin edilməsi, gəmilərin hərəkətinin idarə olunmasına nəzarətini həyata keçirməsi, gəmilərə nəvəsiyətə, gəmilərə nəvəsiyətə,



meteoroloji və digər məlumatların ötürülməsidir.

Təhlükəsizliyin daha səmərəli təşkili

Qurumun digər funksiyaları isə dəniz nəvəsiyətə avadanlıqlarının işlək vəziyyətdə olmasına nəzarət etmək, kəndə dəniz nəvəsiyətində işlərinin təşkili və gəmilərə dənizdə yaranmış təhlükəli vəziyyətlərdən çıxılması üçün məsləhət və təvəllül vermək, həmçinin dəniz üzgüçülüğünün təhlükəsizliyini daha səmərəli təşkilini təmin etməkdən ibarətdir.

Həmçinin gəmilərdə liman və bayraq nəzarəti ilə əlaqədar yoxlamaların həyata keçirilməsi istiqamətində üzrə fəaliyyət göstərən mərkəz gəmi üzgüçülüə yaranmış təhlükəli vəziyyətlərdən çıxılması üçün məsləhət və təvəllül vermək, həmçinin dəniz üzgüçülüğünün təhlükəsizliyini daha səmərəli təşkilini təmin etməkdən ibarətdir.

Eləcə də gəmilərdən daxil olan heyacan siqnalının (SOS) və digər məlumatların aidiyyəti dövlət qurumlarına çatdırılmasının təmin edilməsi və əlaqələndirilməsi təşkilindən, habelə beynəlxalq təşkilatlarla əlaqələndirilməsi, digər ölkələrin eyni adı milli mərkəzləri və gəmiçilik şirkətləri ilə mütəmadi olaraq operativ əlaqənin yaradılması, informasiya mübadiləsinin həyata keçirilməsi də mərkəzin funksiyalarına aid olan məsələlərdir.

Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi öz texniki təchizatı baxımından bir çox qabaqcıl Avropa dövlətlərinin oxşar qurumlarından daha üstündür. Milli mərkəzdə işləyən xüsusi mütəxəssislər ölkəmizin xüsusi təlimlər keçirir.

Limanlarda bələdçi xidməti, qəzaya uğramış insanların axtarışı və xilasını

Dəniz Üzgüçülüğünün Təhlükəsizliyi Mərkəzi Azərbaycan ərazisində yerləşən limanlarda bələdçi xidmətinin həyata keçirilməsi, gəmilərin bələdçi ilə keçirilməsinin məcburi və məcbur olmayan rayonlarını müəyyənlədir.

Qeyd edilənə yanaşı, nizamnaməsinə uyğun olaraq, Dəniz Üzgüçülüğünün Təhlükəsizliyi Mərkəzi dənizdə gəmilərdə baş vermiş qəza hadisələrinin araşdırılmasında, xüsusilə də Xəzər dənizinin axtarış-xilas etmə məsələlərində dənizdə insan həyatının və dəniz mühitinin mühafizəsi sahəsində məqsədyönlü tədbirlərin davam etdirilməsinə, eləcə də Dövlət Dəniz Agentliyinin tabeliyində Dəniz Üzgüçülüğünün Təhlükəsizliyi Mərkəzi tərəfindən Azərbaycanın ərazi sularında, liman akvatoriyasında dəniz üzgüçülüğünün təhlükəsizliyini daha səmərəli təşkil edilməsinə öz töhfəsini verəcək.

Qəbul edilən qərarlar, bu sahədə aparılan uğurlu islahatlar dəniz üzgüçülüğünün təhlükəsizliyi, dənizdə insan həyatının və dəniz mühitinin mühafizəsi sahəsində məqsədyönlü tədbirlərin davam etdirilməsinə, eləcə də Dövlət Dəniz Agentliyinin tabeliyində Dəniz Üzgüçülüğünün Təhlükəsizliyi Mərkəzi tərəfindən Azərbaycanın ərazi sularında, liman akvatoriyasında dəniz üzgüçülüğünün təhlükəsizliyini daha səmərəli təşkil edilməsinə öz töhfəsini verəcək.

Azərbaycanın ərazi sularında üzən bütün gəmilər izlənilir

Onu da xatırladaq ki, "Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq

Konvensiya"nın tələblərinin yerinə yetirilməsi məqsədilə Xəzəryanı ölkələrdə ilk dəfə olaraq meh Zəfərabadında ən son nəvəsiyətə və müşahidə avadanlıqları ilə təchiz edilmiş Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi yaradılıb.

Bu mərkəzin funksiyası isə Azərbaycanın ərazi sularında üzən gəmilərin mövqeyinin peyk və radarlar vasitəsilə izlənilməsi, onların hərəkətinin təhlükəsizliyini təmin edilməsi, nəvəsiyətə xəbərdarlıqlarına və hava haqqında proqnozların dair müvafiq məlumatların gəmilərə çatdırılmasındır.

Eləcə də gəmilərdən daxil olan heyacan siqnalının (SOS) və digər məlumatların aidiyyəti dövlət qurumlarına çatdırılmasının təmin edilməsi və əlaqələndirilməsi təşkilindən, habelə beynəlxalq təşkilatlarla əlaqələndirilməsi, digər ölkələrin eyni adı milli mərkəzləri və gəmiçilik şirkətləri ilə mütəmadi olaraq operativ əlaqənin yaradılması, informasiya mübadiləsinin həyata keçirilməsi də mərkəzin funksiyalarına aid olan məsələlərdir.

Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi öz texniki təchizatı baxımından bir çox qabaqcıl Avropa dövlətlərinin oxşar qurumlarından daha üstündür. Milli mərkəzdə işləyən xüsusi mütəxəssislər ölkəmizin xüsusi təlimlər keçirir.

Davamlı islahatların uğurları

Bütün bunların nəticəsidir ki, ölkəmizdə dəniz üzgüçülüğünün təhlükəsizliyini təmin olunmasında görülən işlər və təşəkkül tapmış mövcud dövlət nəzarət üsulu müstəqil olaraq Azərbaycanla səfər edən müstəqil beynəlxalq ekspertlər, habelə Beynəlxalq Dəniz Təşkilatı və Avropa Dəniz Təhlükəsizliyi Agentliyi tərəfindən müsbət dəyərləndirilib.

Dəniz Üzgüçülüğünün Təhlükəsizliyi Mərkəzi Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyaların tələblərinin yerinə yetirilməsi və gəmilərin nəzarət yoxlamasının beynəlxalq standartlara uyğun olaraq daha səmərəli və effektiv həyata keçirilməsinə xidmət göstərəcək.

Azərbaycan gəmiçilik sahəsində mövcud infrastrukturun təkmilləşdirilməsi, habelə regionda ən iri, müasir və güclü potensiala malik milli gəmiqayırma zavodunun tikintisi dəniz nəqliyyatı sahəsində dövlət tərəfindən göstərilən dəstəyin bariz nümunəsidir.

Bütün göstərişlər, Prezident İlham Əliyevin birbaşa diqqət və qayğısı ilə iqtisadiyyatın, digər sahələrlə yanaşı dəniz nəqliyyatı sahəsində həyata keçirilən davamlı islahatların uğurlarıdır. Bu gün dəniz nəqliyyatını davamlı olaraq modernləşdirən Prezident İlham Əliyevin global miqyaslı təşəbbüsləri ilə Azərbaycan regional əməkdaşlıq üçün əvəzolunmaz ölkəyə çevrilib.

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Unudulanlar da yenilik ola bilər

Yaxud vergi sistemində yapon təcrübəsindən nə öyrənmək mümkündür

Yaponiyanın günümüzdə gəlib çatan müasir vergi sistemi sonralar təbii edilən cüzi dəyişiklikləri nəzərə almasaq, İkinci Dünya müharibəsindən sonra, ödəniş 50-ci illərdə formalaşmışdır. Bir az da keçmişə qayıtsaq, onu dəyərli bir ki, İkinci Dünya müharibəsindən sonra yeni qaydaların ana sütununu yapon milli psixologiyası və ənənələri təşkil edir. Yəni bu "yeniliklər" müasir görüldükləri qədər də qədimdir və yaponların dövlətçilik ənənələrinə sadiq qaldıqlarını irəli gətirir.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı yekun nitqində vergi orqanlarında da ciddi struktur islahatları aparıldığını diqqətə çatdırmışdır: "Mən qeyd etməyəm ki, bizim əsas vəzifəmiz - gizli iqtisadiyyatı aradan qaldırmaqdır. Düzüdü, heç bir ölkədə buna 100 faiz nail olunmayıb, hər bir ölkədə gizli iqtisadiyyat var, amma bunun dərəcəsi var. Azərbaycanda gizli iqtisadiyyatın kəskin şəkildə azalması üçün çox ciddi addımlar atılır. Vergidən yayınma halları əvvəlki illərdə kütləvi xarakter daşıyırdı. Bu, əlbəttə, imkan vermirdi ki, biz öz potensialımızı tam gücü ilə işə salaq. Bu gün bu hallara son qoyulur. Bütün dövlət orqanları vergi orqanlarına kömək göstərməlidirlər. Müvafiq göstərişlər verilir. Vergidən yayınmaya son qoyulmalıdır. Bu, həm iri, həm kiçik sahibkarlara aiddir. Sahibkarlar da bilməlidirlər ki, əgər onlar sahibkar kimi öz fəaliyyətini davam etdirmək istəyirlərsə, vergiləri tam ödəməlidirlər. Heç kimə heç bir güzəşt edilmir və edilməyəcəkdir. Bilirəm ki, bəzi sahibkarlar bəzi dövlət memurlarına arxalanırlar, o dövr artıq keçibdir. Heç kimə arxalanmasınlar. Əgər hansısa bir dövlət məmuru sahibkarlara xüsusi şərait yaratmaq üçün qanunsuz əməllər edəcəksə, çox ciddi şəkildə cəzalandırılacaq. Bütün müvafiq qurumlara göstəriş verilib, ilk növbədə, Vergilər Nazirliyinə. Bu nazirlik heç nəyə baxmadan, dövlət maraqlarını rəhbər tutaraq öz siyasətini aparmalıdır. Bütün dövlət qurumları, o cümlədən sahibkarlar bu sahədə öz dəstəyini verməlidirlər. Dəstək verməyən isə cəzalandırılacaq".

İclasda dövlət başçısı, eyni zamanda inkişaf etmiş ölkələrin vergi qanunvericiliyinin öyrənilməsinə və Azərbaycanda ən müasir vergi sistemlərinin təbii edilməsinə zəruri saydığını vurğulamaq, bu istiqamətdə vacib göstərişlər verdiyini demişdir.

Bu baxımdan Yaponiya kimi inkişaf etmiş ölkənin təcrübəsi müəyyən marağ kəsb edir. Əlbəttə, söhbət ondan getmir ki, biz gündoğan ölkənin vergi sisteminin surətini çıxarıb mükəmməl model kimi təbii edə bilərik. Belə bir addımın, təbii ki, xeyrindən daha çox ziyanı olardı. Sadəcə, yaponların vergiyə münasibətini öyrənmək və bizim realiaqlarla harmonik uzlaşan qaydalarla yaponlaşdırmaq mümkündür.

Bu Uzaq Şərq ölkəsində vergilərin yığılması və ödənilməsi ilə bağlı bütün səlahiyyətləri Maliyyə Nazirliyinin tərkibinə daxil olan Milli Vergi İdarəsi (MVI) həyata keçirir. Yaponiyada birbaşa ümumdövlət və dolaşığı vergilər mövcuddur. Birinci vergi, korporativ, miras və bəxşiş, torpaq və daşınmaz əmlakla təbii edilən vergilər, ikinci vergi istehlak, tüttün, alkoqol, benzin, yol

və gerb vergiləri və yığımları aiddir. Bundan başqa, gömrük rüsumları, gəmi yığımları da birbaşa Maliyyə Nazirliyinin səlahiyyətlərinə daxildir.

Yaponiyada ümumdövlət vergilərindən savayı, yerli prefektural və bələdiyyə vergiləri də yığılır. Belə vergilərin yığılması ilə yerli idarəetmə orqanları məşğul olur. Onu da qeyd edək ki, bu gün Yaponiyada 50-dən çox növə vergi toplanır. Bütün ölkələrdə olduğu kimi, bu ölkədə də vergilərin mərkəzi və yerli, birbaşa və dolayısı, adi və məqsəddi kimi növlərə ayrılır.

Dövlət büdcəsinə daxil olan bütün vergilərin 70 faizini gəlir vergisi və hüquqi şəxslərdən tutulan vergilər təşkil edir. Gəlir vergisi fiziki şəxslərin əldə etdikləri bütün gəlirlərdən tutulur. Hüquqi şəxslərin yarıdıcıları səhmdar və məhdud məsuliyyətli cəmiyyətlərdən, pensiya fondlarından da vergilər ödənilir. Ölənin qoyduğu miras varidə ötürülərkən, bəxşiş vergisi nə cəzalandırıcıdır. Dövlət büdcəsinə də vergi ödənilməlidir. Dolayısı vergilərin xüsusi növləri də mövcuddur. Məsələn, spirli içkilərin qiymətinə birbaşa dövlət büdcəsinə keçirilən 44 faizlik əlavə dəyər vergisi daxildir. Əgər sən içib aylesnirsənə, zəhmət çək vergi ödə ki, dövlət büdcəsinə də toy-bayram olsun.

Yaponiyada mehmanxanalarla qalmaq və ictimai əyləncələrə iştirak etməklə istifadə üçün də yerli istehlak vergisi mövcuddur. Əgər bir adamın mehmanxanada bir gecə qalmağa haqqı 10 min yeni (təxminən 150 manat), restorana bir dəfə gəlişi 5 min yeni (təxminən 75 manat) keçərsə, 3 faiz həcmində vergi tutulur. İsti su mənbələrinə bir dəfə girmək üçün 150 yeni (2,26 manat), qof meydançasından bir dəfə istifadə üçün 3 faizlik vergilərdən əlavə 800 yen də (12 manatdan artıq) ödəmək lazımdır.

Avtomobil sahibinin vergisi daha çoxdur: avtomobil almaq üçün 3 faizlik istehlak vergisi, maşın almağa görə vergi, benzin vergisi, avtomobilin özü və çəkisinə görə də vergilər ödənilməlidir.

Yerli vergilərdən ən vacibi yaşayış vergisidir. Bu vergi yeni ilin əvvəlində öten il üçün hamı hüquqi, həm də fiziki şəxslərin gəlirlərindən tutulur. Özü də işi və qazancı olmayanlara belə, bu vergini ödəməyi məcburdurlar. Gəlir vergisinin ödəməli olan şəxs il ərzindəki gəlirini özü hesablamalı və yerli vergi idarəsinə bu barədə məlumat verməlidir. Hesablama zamanı növbə görə gəlir 10 istiqamət üzrə bölünür. Bura banka yatırılan pullardan, səhmlərdən, daşınmaz əmlakdan, sahibkarlıq fəaliyyətinin, meşə massivlərindən, maşılardan və s. mənbələrdən daxil olan gəlirlər aiddir. Vergini gecikdirənlər üstəlik 15 faiz cərimə ödəyirlər. Başqa ölkələrlə müqayisədə Yaponiyada vergilər xeyli yüksəkdir. Məsələn, gəliri 30 milyon iendən (təxminən 453 min manat) artıq olan şirkətlərdən tutulan mərkəzi gəlir vergisi 50 faizdir. Bura yaşamaq haqqı üçün tutulan 15 faizlik vergini də əlavə etsək, ümumi məbləğ 65 faizi keçir. Halbuki ABS-da bu rəqəm cəmi 28 faizdir. Kapitalı 100 milyon yendən (təxminən 1,5 milyon manat), illik gəliri isə 8 milyon yendən (120 min manat) az olmayan kiçik sahibkarlardan tutulan vergi 28 faizdir. Adı qulluqlarının maşılardan vergilər əməqləyərli ödənilməsi təmin edilir.

Bahadır İMANQULİYEV,
"Azərbaycan"

Ruhlandırıcı dənizkənarı kurort Portonovi 2019-cu ildə açılışını edəcək

"Azmont Investments" şirkəti tərəfindən ərsəyə gətirilən, Aralıq dənizi regionunun ən gözəl yerlərindən birində - Monteneqroda yerləşən, hər detallı incəliklə işlənmiş çoxməqsədli ruhlandırıcı dənizkənarı kurort Portonovi 2019-cu ildə ilk mərhələsinin açılışının baş tutacağını elan edir.

"Dünyanın hər yerində insanlar getdikcə daha çox zəngin və ruhlandırıcı həyat tərzini, təbiətə yaxınlığı, stressdən azad və təhlükəsiz mühit, eləcə də ilhamverici sənət və mədəniyyət hadisələri təqdim edən keşif edilmiş yerlər axtarırlar. Monteneqro bu xüsusiyyətlərə sahib olmaqla yanaşı, biznes investisiyaları üçün də ən əlverişli mühitlərdən birinə malikdir. Dünyanın müxtəlif nöqtələrindən Monteneqroya uçuşu həyata keçirən hava yollarının sayının gələcək



Ahmet Erentok, "Azmont Investments" şirkəti Mühəndis Şurasının sədri



Investments" şirkəti Mühəndis Şurasının sədri Ahmet Erentok bildirir.

"Ərsəyə gətirdiyimiz bu zərif istirahət kompleksinin Aralıq dənizi bölgəsindəki ən çox rəğbət qazanan yaşayış və istirahət məkanlarından birinə və Avropanın bu bölgəsindəki ən eksklüziv daşınmaz əmlak layihəsinə çevrilməsinə inamımız tamdır", - deyir A.Erentok 22-24 noyabr 2018-ci ildə Bakı Ekspo Mərkəzində keçirilən 4-cü Beynəlxalq Daşınmaz Əmlak və Investisiya Sərgisində (RecExpo Real Estate) keçirilən təqdimat zamanı vurğulayıb.

cə artması, eləcə də dünyanın bir çox ölkələri üçün vizasız səyahət siyasəti, şübhəsiz ki, digər bir üstünlükdür. Bunlar hamısı bizdə

beynəlxalq səviyyədə qarşılıqlı faydalı əməkdaşlıq üçün inam yaradır", - deyir Portonovi kurortu layihəsinin həyata keçirən "Azmont



Portonovi kurortu haqqında

Monteneqronun cəvəri: Ölkənin qeyri-adi gözəlliyini və müstəsna həyat tərzini simvolizə edən Portonovi, bağları, məşhur ticarət nişanlarının məhsulları ilə təchiz edilmiş fərqli interyer dizaynları və bir çox digər incəlikləri özündə ehs etdirən 50-dən artıq lüks villa və 200-dən çox mənzilli ilə 26 hektar ərazini əhatə edir. Bu benzersiz yaşayış sahəsi ilə yanaşı, ecazkar Aralıq dənizi regionunda yerləşən, şəhirlər tərəfindən vəsf edilməyəcək lüks möhtəşəm eviniz qayıqlar və super-yaxtalar üçün D-Marin Portonovi limanı və Avropada ilk "One&Only Resort Espace Chenot Health Wellness Spa" ilə qonşu olacaq. Fərqli konseptlərdə olan restoran və barlar, yüksək səviyyəli mağazalar və qalereyalar orijinallığa, sivilizasiyaların mədəniyyətinə və tarixinə qiymət verən dünya vətəndaşları üçün nəzərdə tutulub.



Portonovi Marina Residences evlərində həyat müasir və canlı atmosferdə yaşanacaq. Sahildə yerləşən mənzillər və "sky villa"lar incəliklə işlənmiş lüks məkan hissi yaratmaqla, zərif və müasirdirlər. Ağac və şüşənin bir arada istifadə edilməsi parlaq bir görüntü yaradır. Eleganət daxili məkanlar dəniz mühitini balkonlar vasitəsilə içəri daşımaq üçün dizayn edilmişdir. "Sky villa"lar isə malik olduqları möhtəşəm liman mənzərəli hovuzları ilə diqqət çəkir və sizi su ilə əhəngə dəvət edir.

Beynəlxalq səviyyədə tanınan, peşəkar liman idarəetmə şirkəti olan D-Marin tərəfindən işlənəcək D-Marin Portonovi Marina 238 lövbər dayanacağı ilə sakinlərin və qonaqların qayıqlarına və yaxtalarına gömrük rüsumundan azad yanaacaq təchizatı və vertolyot meydançası da daxil olmaqla, mükəmməl liman xidmətləri göstərə

cək. Limanda Monteneqro dövlətinin sərhəd və gömrük xidməti yerləşəcək və bu, liman vasitəsilə ölkəyə giriş etməyə və ölkədən çıxmağa imkan yaradacaq. Boka körfezinin girişində, dalgaların maksimum qorunan mövqedə yerləşməsi limanı super yaxtalar üçün ideal məkana çevirir. Limanın yaxınlığında yerləşən "Vista" meydanı isə Marina həyatının dinamik mərkəzinə formalaşdıracaq.



Portonovi videosunun linki -
AZ: <https://youtu.be/Fa4FLIG84M>;
ENL: <https://youtu.be/Xwt9fERuIfg>

Monteneqro haqqında

Əsrlərin əsəri: Monteneqronun Avropanın ən populyar turizm istiqamətlərindən biri kimi getdikcə artan nüfuzu danılmazdır. İtaliya, Yunanıstan və Balkan yarımadası arasında mühüm bir nöqtədə yerləşən Monteneqro möhtəşəm təbii, əsrlərə dayanan tarixi, zəngin mədəni həyatı və mülayim iqlimi ilə məşhurdur. Bu ölkə onilliklər boyunca ezackar sahil, me-

şərlə örtülü dağ yamaqları, Aralıq dənizi körfezləri, sahil boyu çimərlikləri ilə Avropanın gizli incisi olaraq qalmışdır ki, bu da ona inkişaf etmiş dünya ölkələrində nadir rast gəlinən təbii həşiyə bəxş edir. Bir zamanlar Şərqlə Qərb arasında qapı kimi düşünülmüş Aralıq dənizi regionundakı bu unikal məkan əsrlər boyunca fərqli sivilizasiyaların ocağı olmuşdur.

Dağların dənizlə bir araya gəldiyi Boka körfezi UNESCO-nun ümumdünya irsi siyahısına daxil olan ərazilər, əla vəziyyətdə qorunmuş orta əsrlərdən qalma şəhərləri və vəsf edilməyəcək dəyər bəxş edən köndürləri ilə məşhurdur. Portonovi parlaq dənizçilik və ticarət irsinə malik, orta əsrlərə aid gözəl bir şəhər olan Herceq Novi şəhərində yerləşir.

Məktəb direktorları da artıq imtahanla seçilir Azərbaycanda bu müsabiqə 3-cü dəfə baş tutdu



Noyabrın 22-də dövlət ümumtəhsil məsələsinin direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqənin imtahan mərhələsinə start verildi. 1600-dən artıq namizədin iştirak etdiyi müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili 5 ildən az olmayan (təhsil təşkilatı və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji staja malik olan və hazırda ümumtəhsil müəssisələrində pedaqoji fəaliyyətdə məşğul olan şəxslər iştirak edirdilər. Bu mərhələdə namizədlərə əmək və təhsil qanunvericiliyi, idarəetmə, məntiq əhatə olunmaqla 60 test tapşırığı təqdim olunub. İmtahan müddəti isə 90 dəqiqə təşkil edir.

604 vakant yer mövcuddur

Təhsil işçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində İnsan Resursları Mərkəzinin müdiri Murad Camalzadə bildirdi ki, məktəb direktorlarının işə qəbulu üzrə müsabiqəyə ölkə üzrə 604 vakant yer çıxarılıb. Bakı şəhəri üzrə 11 vakant yer var. Ən çox yer Cəllilabad, Lerik, Goranboy, Beyləqan bölgələrindədir.

Murad Camalzadənin sözlərinə görə, iki gün ərzində baş tutan imtahan nəticələrinə görə, namizədlər arasında keçid balını toplayanların sayı kifayət qədərdir: "Bakı şəhəri üzrə keçid balı hələ müəyyənləşdirilməyib. Namizədlər toplağıları ballara əsasən təyin olunacaq. Rayon və digər şəhərlər üzrə isə namizədlər minimum 24 bal (40 faiz) toplamalıdırlar".

2018-2019-cu tədris ili üçün dövlət ümumtəhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin imtahan mərhələsinin ilk etapında 943 nəfər iştirak etdi. Ərizəsini təsdiqləyənlərin 89 faizdən çoxu imtahanda

iştirak etdi. Namizədlərdən 56 faizi kişi, 44 faizi isə qadındır.

Uzlu və ya üzrsüz səbəbdən iki gün ərzində keçirilən imtahan seanslarının heç birinə gəlməyən namizəd üçün fərdi imtahan təşkil edilməyəcək.

Şəffafliq tam təmin olunub

Direktorluğa namizədlər imtahanın şəffaf şəkildə keçirildiyini bildirdilər. Astarə rayon Selekeran kənd tam orta məktəbinin riyaziyyat müəllimi Polad Məhmədov imtahanda iştirak edən namizədlərdən biridir. İmtahanın şəffaf şəkildə təşkil olduğunu vurğulayan Polad müəllim sualların çətin olmadığını bildirdi.

Binəqədi rayonu 83 saylı məktəb-liseydə direktor müavini vəzifəsində işləyən Aybəniz Əliyeva da, öz növbəsində, imtahanın keçirilmə şəraitindən razılıq ifadə etdi. O bildirdi ki, imtahanların bu cür təşkilatı rəqəbətliyi təminatına öz töhfəsini verəcək.

Astarə rayonu, Pensər kənd 2 saylı tam orta məktəb-liseyin direktoru Faiq Həsənov da imtahanın gedişatından qane olduğunu bildirdi. Onun sözlərinə görə, hazırlıqlı və həvəsi olan hər kəs istədiyi nəticəni əldə edə bilər.

İmtahan mərhələsi bitdikdən sonra dekabr ayında müsahibə mərhələsi başlayacaq. Müsahibə mərhələsindən uğurla keçən namizəd sonuncu - təyinat mərhələsinə iştirak edəcək. Uğur qazanan namizədlə birillik əmək müqaviləsi bağlanacaq. Qalan vakant yerlər üçün növbəti il yenidən imtahan təşkil ediləcək.

Fərizə ƏHMƏDOVA,
"Azərbaycan"

Kilsə qalmaqalı Paşinyan üçün böyük zərbəyə çevrilir Ermənistan seçkilər yaxınlaşdıqca ictimai-siyasi vəziyyət daha sürətlə gərginləşir

Yasından isə bildiriblər ki, xalq arasında katolikosun sərbəst gəzə biləcəyi öz problemi. Bu barədə o özü düşünməlidir. Deputat Alen Simonyanın sözlərinə görə, Ermənistan büdcəsi ümumərməni katolikosunun dövlət mühafizəsi üçün maliyyə vəsaitinin artırılmasına imkan vermir. Respublikaçı Marqarit Esayan isə bu halda baş naziri də mühafizə xidməti üçün xərclərdən imtina etməyə çağırıb. Amma buna gəldimləyib.

Sabiq baş nazirin qorxusu

Erməni mediası yazır ki, əvvəllər II Qareginə qarşı çıxan Paşinyan artıq mövqeyini dəyişdirib. "Jamanak" qəzeti mənbələrinə istinadən yazır: "Ermənistan baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan bütün ermənilərin katolikosu II Qareginlə münasibətləri yaxşılaşdırmağa məcbur olub. Çünki başqa çıxış yolu qalmayıb. Paşinyan II Qaregin və onun rəhbərlik etdiyi Eçmiədzin kilsəsi ətrafında yaranan problemlə vəziyyəti həll etmək üçün Kilikiya böyük kilsəsinin katolikosu I Aram bütün ermənilərin katolikosu olmağı təklif edib. Lakin I Aram bu təklifə imtina etməyərək Paşinyana bildirdi ki, kilsə ilə münasibətlər bu üsulla tənzimlənmir. I Aram təklifi qəti rədd etdikdən sonra Paşinyan II Qareginlə münasibətlərini yaxşılaşdırmağa məcbur olub".

Qeyd olunur ki, Ermənistan din amili böyük əhəmiyyət kəsb etdiyindən hakimiyyətə gələnlər mütləq kilsənin də dəstəyinə nail olmağa çalışırlar. "Lakin əhalinin etirazları fonunda Paşinyan əvvəlki hökumətin adımı olan II Qaregin vəzifədən uzaqlaşdırmağa çox cəhd etsə də, sərəştərsizliyi üzündən bütün səyləri nəticəsiz qalıb. Paşinyanın qorxusu odur ki, hələ də kilsə üzərində nəzarət ələ keçirməyib və bundan istifadə edən respublikaçılar hər an ona zərbə vura bilərlər. II Qareginlə Paşinyan arasında patriarxın könüllü olaraq vəzifəsini tərk etməsi barədə razılıq əldə olunduğuna dair xəbərlərin yayılmasına rəğmən, onun hələ də bütün ermənilərin katolikosu olaraq qalmasını səbəbi də elə respublikaçıların qınayıblar. "Yelk" fraksi-

Koçaryan-Sarkisyan cinayətkar cütlüyünə xidmət edən II Qareginə qarşı əhalinin nifrəti də yüksək olduğundan Paşinyanın bu şəxsə yaxınlaşması onun mövqeyinə ciddi zərbə sayılır.

Əsgərlərə vaxtı keçmiş, keyfiyyətsiz qidalar verilir

Bu gün erməni cəmiyyətinin narazı salan məqamlardan biri həm də orduda baş verənlərdir. Belə görünür ki, Paşinyanın dönəmində orduda vəziyyət daha da pisləşib. Bunu sabiq baş nazir özü də etiraf edib. Paşinyan orduda əsgərlər üçün verilən qidaların keyfiyyətindən narazılığını bildirib, silahlı qüvvələrdə əsgərlərin qida rasionunun düzgün olmadığını və yeməklərin keyfiyyətsizliyini qeyd edərək deyib: "Mən yeməkdən narazıyam. Döyüş mövqelərində gedəndə xahiş etdim ki, mənə dadmaq üçün əsgər yeməyi gətirsinlər. Qidaları yedikdən sonra sadəcə dedim: bu, dəhşətli. Biz bu məsələ ilə bağlı ciddi məşğuluq, məşğul da olacağıq. Amma başa düşmək lazımdır ki, məsələni bir gündə həll etmək olmaz". Paşinyan həmçinin etiraf edib ki, əsgərlərdə olan oğlu zəng edərək ona qida məhsulları göndərilməsini istəyib: "Bu, pis sığnaldır. Oğlumun mənəndən yemək istəməsindən şoka düşdüm".

Aprəl döyüşlərinin iştirakçıları hökumət binasının mühasirəyə alındılar

Belə vəziyyətdə Paşinyan üçün artan problemlərdən biri də müxtəlif yerlərdə keçirilən aksiyalardır. Bu günlərdə 2016-cı il aprəl müharibəsinin onlarla iştirakçısı Yerevanın mərkəzində Ermənistan hökumətinin binası qarşısında etiraz aksiyası təşkil edib. Yerli medianın verdiyi xəbərə görə, onlar etiraz əlaməti olaraq Respublika meydanı ilə kəsişən küçələrdən birini blokadaya almağa çalışıblar, amma polisler nümayişçilərə hədəflərinə nail olmağa imkan verməyiblər. Tıqran adlı etirazçı bildirdi ki, tələbləri aprəl müharibəsində iştirak haqqında onların

herbi biletlərinə qeyd əlavə olunması, həmçinin əlverişli şərtlərlə lazımı tibbi yardımla təmin edilmələri və təhsil haqlarının azaldılmasıdır. "Nə vaxt ki canab baş nazir küçələri bağlayırdı, insanlar bütün regionlardan onu dəstəkləməyə gəlirdilər və indi biz tələb edirik ki, o bizi dəstəkləsin və bizim məsələmizi həll etsin".

"Bu, Respublika meydanı deyil ki, insanları qorxudub, onlara barmaq silkləyəsən"

Bununla yanaşı, ölkədə ağır sosial-iqtisadi durum, xarici siyasətdə, o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) digər üzvləri ilə münasibətdə yaranan çətinliklər də Paşinyanın əleyhinə işləyir. Respublika Partiyasının təmsilçisi Eduard Şarmazanov bu xüsusda Paşinyana xitam bildirir ki, beynəlxalq tərəfdaşlarla münasibətlər təhdid üzərində qurulur: "Bu, oğlanların mübahisəsi deyil ki, Yerevan Minski, Vaşinqtonu, Moskvanı barmaq ilə təhdid etsin. Bu, Respublika meydanı deyil ki, insanları milli təhlükəsizlik xidmətiylə qorxudub, onlara barmaq silkləyəsən. Bu, dövlətlərarası münasibətlərdir, burada hər şey diplomatik kanallarla qurulur. Cənab Paşinyan, danışıqdan əvvəl 7 dəfə düşünmək lazımdır. Ona görə ki, bu sözlər sizə yox, erməni xalqı cavab verəcək".

İş yerlərinin bağlanması da bizi narahat edir. Alavərdədə 630 nəfər praktik olaraq iş yerini itirib, Amul-sardaki investisiya proqramı dayandırılıb. Asfalt çəkmək, milli təhlükəsizlik xidməti vasitəsilə insanlar qorxutmaqla investisiyalar yatırılır. Paşinyan parlamentdə deyirdi ki, onun səhri çubuğu var. Əgər o, sənə varsa, niyə təqaüdləri, maaşları qaldırıb, investisiyalar götürmərsən? Parlaməntə gəlib bütöde layihəsinə oxudun, bas indi niyə investisiyaları götürmərsən? Kim sizə yatırım etməyə mane olur?"


Bütün bunlar ölkədə vəziyyətin kifayət qədər ağırlaşmasının real təsdiqi sayılır.

Elçin CƏFƏROV,
"Azərbaycan"



Əli Əmirli - 70

Ömür elə bir yoldur ki, nə qədər getsən də, ilkindən ayrıla, uzaqlaşma bilmirsen. Yaş üstə yaş gəlsə də, illər insanın simasında izlər salsada, istər-istəməz bir gözün elə arxada qalır. Yol aldığın o ilk məkanda gözləyənin qalmasa belə, dönüşün mümkünsüzlüyünü çox yaxşı bilsən belə, bir duyğu heç zaman susmayan musiqi kimi səni ora - uşaqlıq adlı məmləkətə səsləyir...



vəzifələrdə işləmiş, səhnədən ayrı düşmüşdü. Ancaq bu evdə heç vaxt itməyən bir teatr havası vardı. Bu hava məni tutmuşdu. Ağdamda yaşasam da, Bakının teatr həyatını çox yaxşı bilirdim. Teatr və kino ilə

Xatirələr işığında...



bağlı bütün informasiyaları, resenziyaları oxuyur, aktyorları tanıyırdım. Bakıdan qastrola gələn teatrların bütün tamaşalarına baxırdım. Ağdam Mədəniyyət evində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının "Otello", "Fərhad və Şirin", "Vaqif", "Pəri-Cadü" tamaşalarına baxmışdım. Nəhayət, 1967-ci ildə (onda mən artıq Bakıda idim) yenidən Ağdamda dövlət teatri yaradılanda direktor vəzifəsi "papa" dediyim dayıma tapşırıldı. 1965-ci ildə Bakıya ali məktəbə daxil olmağa gəldim, yəni teatrın səhnəsinə düşdüm. İki il instituta daxil ola bilmədim. O vaxtlar ali məktəbə daxil olmaq indikindən çox-çox çətin idi. Zavoda işə düzəldim, Azərbaycan Dövlət Universitetinin axşam şöbəsinə qəbul olundum, gündüz fəhləlik, axşam tələbəlik. Bu heç əsl tələbəlik deyildi. Çətinliklər vardı, amma mən uşaqlıqdan yaxşı bir çətənlik məktəbi keçmişdim, ona görə də fəhlə-tələbə olmaq, yaşayışımı təmin etmək mənim üçün heç bir mürəkkəblilik törətmirdi. Ümumiyyətlə, mən şükayətlənməyi sevmirdim, daha doğrusu, bacarmırdım. ...Bu da ayrı bir günün sevincidir. O günün ki, ilk hekayələri işlə-

du. O günlərin xatirələrini yaddaşından alıb dilə gətirir: "Həqiqətən, zaman çox mürəkkəbdir. Cəmiyyətdə baş verən inqilabi dəyişikliklər, bizə tanış olmayan yeni, qəddar iqtisadi münasibətlər və bu münasibətlər fonunda vermiş etdiyimiz mənəvi dəyərlərin sürətlə aşınması insanları qaşdırmışdır. Millətin yeni iqtisadi şəraitə uyğunlaşma prosesi çox ağırlıq gətirdi, yeni azərbaycanlı tipi formalaşdı. Dramaturq da öz qəhrəmanlarını bu yeni insan tiplərinin arasından seçirdi. Bəlkə elə buna görə səhnəyə qoyulan hər bir əsəri tamaşaçılar tərəfindən maraqla qarşılanırdı. Ancaq zaman tarixə dönə-dönə ötüb keçsə də, onlara diqqət azalmadı. Otuz ilə yaxındır

varsan, ya yoxsan! İkinci variant uğursuz variantdır. Bu da bir həqiqətdir: dram ədəbiyyatın elə bir növüdür ki, müəllif öz şöhrətini başqaları ilə bölüşməli olur. Əli Əmirli vurğulayır ki, teatr sintetik sənət növü olduğundan kollektiv sənətdir: "Amma burada bir növbəlik var: dramaturq, rejissor, aktyor. Azərbaycan reallığında teatr ilk olaraq aktyoru şöhrətləndirir, görünən odur, dramaturq və rejissorla tamaşaçı ünsiyyəti aktyor vasitəsilə qurulur. Sonrakı şöhrət çəngəli çox vaxt dramaturqa çatır. Rejissor dəyişir, aktyorlar dəyişir, teatr dəyişir, müəllifin adı isə həmişə əsərin üstündədir. Teatr "hindi və bu gün" prinsipi ilə işləməlidir. Sabah

üçün işləyəcək teatrın, elə dramaturqun da bu gün tamaşaçı olma-yacağı. Bir vaxt var, "gələcək", "gələcək nəsil" deyib dəb döyürdük, narahat oluruq, bəs bu müasir nəslin rəndini kim çəkəcək? Mənim dramaturgiyam bu gün maraqlı doğursa, tamaşaçı yıxa bilirsə, deməli, mən bir dramaturq kimi öhdəmə düşən vəzifəni yerinə yetirə bilərəm. Dediym kimi, mən gələcək üçün möhtəşəm planlar qurub arzulur soruşanda olmuram, pyeslərimin taleyini proqnozlaşdırmaq da mənim işim deyil. Ümumiyyətlə, sağlığımda da pyeslərimin taleyini ilə canfəşanlıqla məşğul olmuram, amma etiraf edirəm ki, pyeslərimin özlərinə yol açması məni sevindirir.

Əli Əmirlinin əsərləri içərisində satirik ruhlu komediyaları da var. Bu əsərlərdə müəllif öz oxucusunu, tamaşaçısını yalnız güldürür, həm də düşündürür. "Bala - başabala" komediyasında vətənpərvərlik mövzusu öz əksini tapıb... Əli Əmirli bu barədə deyir: "Mən yazanda vətən, vətənpərvərlik haqqında düşünməmişəm, mövzu mənim üçün həlledici deyil, mövzunu necə təqdim etmək önəm daşıyır. "Bala - başabala" komediyası 25 ildir telemanın ən baxılan televiziya filmlərindən biridir. Deməli, ona tələbat var və tələbat ki, çox istedadlı gənc nəsil yetişir, bu proses sürətlə gedir. Nəticə özünü çox gözəltməyəcək". Əli Əmirlinin münasibətindən belə başa düşürük ki, bizdən qabaq da soruşanlar çox olub: Hansı daha doğmadır, nesr, yoxsa dramaturgiya? O isə seçiminin çoxdan edib. Cavab belədir: əlbəttə, dramaturgiya! O, özünü dramaturgiya daha rahat hiss edirdi. Əminliklə söyləyir ki, dramaturgiya, teatr hobbisi ola bilməz, orda ya

lır, qəhrəmanların sözləri, əz qala, aforizmlər çevrilir. Bu gün çoxları gileyənir ki, yaxşı əsər yoxdur, ona görə teatrlara tamaşaçı axını zəifdir. Əli Əmirli isə əmindir ki, yaxşı əsərin olmadığını deyənlər mütaliəsi olmayanlar, teatra gəlməyənlər və ya keçmişin havasında yaşayanlardır: "Dünən ədəbi müzakirələrdə konkret bir əsəri göylərə qaldıran, Nobel mükafatına layiq bilən adam, indi deyini unudub "ədəbiyyatımız zəifdir, dramaturgiyamız yoxdur, yaxşı roman yazılmır" deyər gileyənir. Görünür, qüsur əxlaqdadır. Bu gün teatrımız da, kinomuz da, ədəbiyyatımız da daha keyfiyyəti və düzgün inkişaf yolundadır".

Əli Əmirli on səkkiz ildir Mədəniyyət və İncəsənət Universitetində dərs deyir. Kafedra müdiri, professorudur. Deyir ki, pedaqoji fəaliyyət nəinki mənə mane olur, əksinə, məni yaradıcı ritmə kökləyir. Çünki Əli Əmirli üçün gənclərlə ünsiyyət çox maraqlıdır, onların yaradıcılıq uğurlarını görüb bir müəllim kimi xoşbəxt olmaq mümkündür: "Bu gün Azərbaycan mədəniyyətinin, incəsənətinin ən parlaq simaları bizim universitetin məzunlarıdır. Hara üz tuturam, keçmiş tələbələrimlə rastlaşaram, fərəhlənirəm. Bir qayda olaraq tələbələrimə öyüd-nəsihət vermərəm, amma bütün işlərdə ciddi və məsuliyyətlə olmağı tələq etməyə çalışıram. Bir də... ləyaqət hissini qorumağa çalışın, deyirəm".

Yazıçı, dramaturq, pedaqoq... Əli Əmirlinin bu sahələrin hər birində fəaliyyəti uğurlu alınmış. Yubilyar deyir ki: "70 yaşa çatmış adamın, həm də o yaradıcı adamdır, qazancı az deyil, amma bizdən asılı olmayan bir realıq da var. Necə ki, "Nuri-didə Ceyhun" adlı pyesimdə mənim yaşımaya çatmış Ceyhun Hacıbəylinin son monoloqu bu sözlərlə başlayır: "Mən çoxdandır qazana-qazana yox, itirə-itirə irəliləyirəm... son mənzilə. Yaşım üstə yaş gəldikcə itkilərimin sayı və sürəti artır". Düşünürəm ki, itkiləri də sakit qarşılamaq lazımdır. "Ünvansız qatar"ın final səhnəsi bu dua ilə bitir: "Ya Rəbbim, xeyrli işlər üçün ömrümüzdü artır, ölümümüzdü isə şərr eməllərdən qorunmağ üçün rəhətlik vasitəsi elə...".

Ömrünün yeddinci on ilini başa vuran ədəbiyyat adamı, müəllim Əli Əmirli söhbətində sonunda yəni illərin o üzünə - Qarabağlı uşaqlığına döndür: "Mənim ən böyük itkim Ağdamdır, doğduğum Novruzlu kəndidir, ayaq açdığım Boccali məhəlsəsidir, kəndin gircəyində, Qarqarın üstündəki qəbiristanlıqdır", - deyir. Amma... nə yaxşı ki, bu həsrət, bu qüssənin sonunda ümid var, inan var. Həmin inanla deyir Əli Əmirli bu sözləri: "Nikbinəm, inanıram, Azərbaycan əsgəri torpaqlarımızı işğaldan azad edəcək!".

Zöhrə FƏRƏCOVA, "Azərbaycan"

Üzeyir Hacıbəylinin məzarı ziyarət edilib

Dahi bəstəkar Üzeyir Hacıbəylinin vəfatının 70-ci ildönümünü münasibətlə respublikanın tanınmış mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri görkəmli bəstəkarın Fəxri xiyabanda məzarını ziyarət edib, öntünə əkil qoyub və tor gillər düzüblər.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Fərəhiz Əliyeva çıxış edərək dahi bəstəkarın zəngin yaradıcılığında, musiqi mədəniyyətimiz tarixindəki rolundan söz açıb. Bildirib ki, ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət 300-dən çox xalq mahnısını nota salıb, marş, kantata, fantaziya, mahnı və romansları yazıb.

Üzeyir Hacıbəyli təkcə musiqi bəstələyirdi, həm də xalq musiqisinin nəzəri əsaslarını gələcək nəsillərə çatdırmaq üçün müxtəlif vasitələr hazırlayırdı. 1945-ci ildə neşr edilmiş "Azərbaycan xalq musiqisinin əsasları" adlı elmi əsəri Üzeyir Hacıbəylinin musiqişünas-alim olaraq mükəmməl fəaliyyətinin yadigarı kimi bu gün də musiqi dərsləri kimi istifadə edilir. O, Azərbaycan musiqisində köklü dönüş yaratmış əsl dahidir. Bu gün adını çox itfixarla qeyd etdiyimiz Üzeyir Hacıbəyli Azərbaycan musiqi mədəniyyəti tarixində yeni gələcəyə yollarını və milli bəstəkarlıq məktəbini özünüzlü qoymaqla yanaşı, Azərbaycan musiqisi tarixində ilk opera, ilk musiqili komediya və bir sıra digər janrların, ilk nümunələrini yaradıcısı kimi xatırlanır. Onun işıqlı xatirəsi xalqın qəlbində əbədi olaraq daim yaşayacaq.

Sonra Azərbaycan Dövlət Xor Kapellasının ifasında "Şəbi-hıcran" səslənib.

Demə, dünyanın bözi yerlərində ailələrin qız övladına münasibəti bir-mənəli deyilmiş. Belə ki, bir çox ailələrdə oğlan və qız uşaqlarına qarşı aydın şəkildə ayrı-seçkilik müşahidə edilir. Həm də bu münasibət ayrı-ayrı yerlərdə müxtəlif aspektlərdə özünü göstərir.

Qızlar təhsildən, qıdadan, səhiyyə xidmətlərindən oğlanlara nisbətən az bəhrələnməyə bilirlər. Onlar həтта informasiya texnologiyalarından da az yararlanırlar. Oğlanlar kompüter, internet, mobil telefonlardan daha geniş istifadə edirlər. Qızların şiddətə məruz qalması haqqında da kifayət qədər faktlar var.

Bəzi yerlərin insanların şəhərində kök atmış stereotiplər ailədə qızın doğulmasını arzuolunmaz edir. Odur ki, gənc valideynlər həkimləri cəllad çevirərək qız uşaqlarının dünyaya gəlməsinə sədd çəkilir. Lakin qız övladlarına münasibətdə mövcud olan problemlər bununda da bitmir.

Bütün dünyada qız uşaqlarının həyatı üçün ən böyük təhlükələrdən biri onların erkən ərə verilməsidir. Qlobal miqyasda götürüldükdə 20-24 yaş qrupunda qadınların təxminən üçdə biri, yaxud təxminən 70 milyon nəfər qadın 18 yaşa qədər artıq ərə olur. Təəssüf ki, bu acınacaqlı hal sənqimər, problem elə problem olaraq qalır. Ümumi olaraq dünyada qız uşaqlarının təhsildən və səhiyyə xidmətlərindən daha az faydalandığı da siri deyil. İntihar hallarının oğlanlara nisbətən qızlar arasında iki dəfədən çox olması da böyük narahatlıqlara əsas verir. Daha dəhşətli faktlar isə bunlardır ki, 15-19 yaş arası

Bu barədə düşünək

Bu gün bir çiçəkdir, sabah bir ana...

Qız və oğlan uşaqlarına qarşı ayrı-seçkilik bəşəriyyəti narahat edən məsələyə çevrilib



her dörd qızdan birinə şiddət göstərilir, hər 10 qızdan biri isə cinsi istismara məruz qalır.

Birləşmiş Millətlər Təşkilatı (BMT) nüfuzlu beynəlxalq missiya kimi bütün bunları müşahidə edərək bəşəriyyətə sanki kəserli bir mesaj göndərib. Hələ 2011-ci ilin sonunda BMT Baş Assambleyası Beynəlxalq "Qız övladları günü"nü qeyd oluması ilə bağlı qətnamənin qəbulunu səsserməyə çıxarıb. Beləliklə, hər il oktyabrın 11-də bu bayramın qeyd olunması qərara alınıb. Bu gündün keçirilməsində məqsəd diqqəti qızların hüquqlarının müdafiəsinə, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına, müxtəlif növ ayrı-seçkilikdən və baxımsızlıqdan əziyyət çəkən qızlara yönəlməkdir. "Qız övladları günü" evləncə Kanadada, Türkiyədə, Peruda qeyd olunmağa başlayıb. Sonrakı illərdə onlara

təcürdə də özünü göstərir ki, hər növbəti ildə keçirilən tədbirlərdə problemin müəyyən istiqaməti, məsələn, qızların təhsili, sağlamlığı, yaxud erkən ərə verilməsi və s. əsas götürülür.

İnsanların həyatında ədalət və bərabərlik qanunları uşaq yaşlarından başlayır. Odur ki, bu istiqamətdə aparılan ictimai məlumatlandırma və əldə olunan digər bilgilər böyük əhəmiyyət kəsb

edir. Bunlar qız uşaqlarının gələcəyi üçün çox dəyərlidir. Həyata keçirilən tədbirlər də məhz bu xeyirxah işə, müqəddəs amala xidmət edir.

Azərbaycanda qız uşaqlarına mənlü münasibət bir sıra ailələrin onları ana bətinə iken məhv etməsində göstərir. Bunun nəticəsidir ki, yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 2000-ci ildəki 46,5 faizdən 2009-cu ildə 46 faizədək azaldı. 2013-cü ildə yeni doğulanlar arasında qızların sayı 46,4 faizə, sonrakı dövrdə bir qədər də artsa belə, oğlanların sayı yenə də çox olaraq qalır.

2016-2017-ci illərdə doğulan körpələrin 46,8 faizini qızlar təşkil etdi. Bu, yeni doğulan hər 100 qıza 114 oğlan düşməsi deməkdir. Bioloji normaya görə isə bu nisbət 114 deyil, 105-107 olmalıdır.

Aydın məsələdir ki, doğulanların cinsi nisbətinin pozulması ümumi əhalinin cins

strukturunu da dəyişir. Beləliklə də Azərbaycanda qadınların sayı gətdikcə azalır. Hazırda qadınlar ölkə əhalisinin 50,1 faizini təşkil edir. 2008-ci ildə bu rəqəmin 51 faiz, 2012-ci ildə 50,4 faiz, 2015-ci ildə 50,2 faiz olduğu və indi artıq 50 faizə çatdığı üzərində ciddi düşüncəli faktlardır.

Bələ bir duruma qarşılaşmış ölkələrin keçdiyi yol göstərir ki, bu dinamika davam edərsə, Azərbaycanın da qarşısı çətin alın bilən ciddi problemlə üzləşəcəyinə böyük ehtimal var. Başqa sözlə, 20-30 ildən sonra azərbaycanlı oğlanlar üçün xaricdən gəlin gətirməli olarq.

Gələcəkdə belə müşkül məsələ ilə üzləşməmək üçün Azərbaycan bu istiqamətdə aparılan işlərdə BMT-nin Əhali Fondu ilə əməkdaşlıq edir. Artıq bir sıra birgə layihələr həyata keçirilib. Bu layihələrin uğurlu icrası məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi əsas tərəfdarları kimi yaxından iştirak edərək təşəbbüslərə əhəmiyyətli dəstək verirlər.

"Azərbaycan" qəzetinin də 15 ildən çoxdur vaxtaşırı müərciet etdiyi aktual mövzudandır.

Azərbaycanda narahatlıq doğuran digər bir məsələ isə qızların erkən ərə verilməsidir. Ərə gətirməsi deyil, məhz ərə verilməsi, çünki belə hallar əsasən qızların öz seçimi ilə baş verir. Onları tez aile

qurmağa valideynləri təhrik edir.

Birmənəli olaraq dərk etmək lazımdır ki, erkən nikahə daxil olmaq təkcə qızların gələcəyini sual altına almır, bütövlükdə cəmiyyətə mənlü təsir göstərir. Belə ki, yeniyetmə qızlar artıq təhsillərini davam etdirə bilmir, savadsız qalır, heç bir peşəyə, sənətə yiyələnmir, cəmiyyət isə onların potensialından, elmə, iqtisadiyyata, mədəniyyətə və digər sahələrə verəcəyi faydadan məhrum olur.

Erkən nikahə daxil olan qızlar bir çox hallarda ailədə xili şiddətə məruz qalırlar. Erkən evlilik qızların səhhətinə də böyük zərər vurur, bu, hətta ana və uşaq ölümləri ilə nəticələnir.

Erkən evlilik məsələsi bu gün bütün dünyanı narahat edən problemlərdən biridir. Daha bir narahatlıq isə erkən nikahların azaldılması istiqamətində irəliləyişin ləng əldə olunmasından doğur. Yeri gəlmişkən, hər il dünyada 15 milyon qız 18 yaşına çatmamış ərə verilir. Daha az inkişaf etmiş ölkələrdə hər 9 qızdan biri 15 yaşında artıq nikahda olur.

Dünyanın müxtəlif yerlərində insanların ümumi fikri belədir ki, qız uşaqlarının qorunması ən yaxşı yollarından biri təhsildən keçir. Onlar təhsil almıdıqca cəmiyyətə xoşgəlməli eroziyaya məruz qalır. Ona görə də qızların təhsil alməsi qarşısında bütün maneələr aradan qaldırılmalıdır. Təəssüf ki, dünyada hər üç qız uşağının

birinin təhsil almaq hüququ zorakılıq, yoxsulluq və irqçilik səbəbindən pozulur.

Qız uşaqlarının daha yaxşı təhsil almaları və onların həyat şəraitinin yaxşılaşdırılması hər bir ölkənin prioriteti olmalıdır. Təqdirləyiq haldir ki, Azərbaycanda qızların təhsilinə böyük diqqət göstərilir. Hazırda ölkənin ümumi təhsil müəssisələrində sağirdlərin 46 faizi, orta ixtisas təhsil müəssisələrində 65,3 faizi, ali təhsil müəssisələri tələbələrində 48,2 faizi qızlardır. Ölkəmizdə eləcə də anaların və körpələrin, istər oğlan olsun, istərsə də qız, sağlamlığına xidmət edən tibb müəssisələrinin geniş şəbəkəsi fəaliyyət göstərir.

Qız və oğlan uşaqları arasında ayrı-seçkilik salan bəzi insanlar özlərinin şüurlarında mütləq müsbət dəyişiklik etməlidirlər. Çünki qız olan evdə səliqə-sahman göz oxşayar, xoş ab-hava hökm sürər. Nənələrimiz deyirdilər ki, qız uşağının ayağı sayalı olar, onun dünyaya gəlişi ilə evə ruzi-bərəkət gələr. Qız həmişə qayğıkeşdir. Ata-ananın başı ağrıyanda yastığı yanında keşik çəkən də qız övladı olur.

Arzu edək ki, qızlara bütün sahələrdə, həmişə, hər yerdə müsbət münasibət bəslənsin. Bu məsələ dövlətimizin böyük gələcəyə hesablanmış sosial-iqtisadi siyasətində mühüm yer tutur. Dinimiz də qız uşaqlarına ən ulvi münasibət bəsləməyə çağırır. Xalqımızın mentalitetində, milli-mənəvi dəyərlərində, ailə ənənələrində qız uşaqlarına qayğı və sevgiyə xüsusi önəm verilir. Axı bu gün incə bir çiçək - sevimli bir körpə olan qızlarımızın hər biri sabahın anasıdır!

Flora SADIQLI, "Azərbaycan"



Payız nemətlərilə gözəldir



Foto A.MƏMMƏDOVUNDUR



Beynəlxalq aləm

HADİSƏLƏR, FAKTLAR

İran nüvə sazişinə münasibətini dəyişdirə bilər



İran əhalisi nüvə sazişinin onların iqtisadi maraqlarına cavab vermədiyini hiss edərək, Tehran bu sazişə münasibətini dəyişdirə bilər. Bu barədə ölkənin xarici işlər naziri Məhəmməd Cavad Zərif məlumat vermişdir.

"Biz xalqın mövqeyini nəzərə alırıq. Məhz bu, başlıca amildir. Əgər İran vətəndaşları hesab etsələr ki, sövdələşmə onların iqtisadi maraqlarına uyğun gəlmir, biz xalqın iradəsinə cavab verməyə məcbur olacağıq" deyə nazir bildirmişdir.

Zərif vurğulamışdır ki, nüvə sazişi ilə əlaqədar yeni danışıqların mənası yoxdur. "Kiminsə sələfindən xoşu gəlmirsə, biz buna görə danışıqları bərpə etməliyik?" deyə Zərif ABŞ Prezidenti Donald Trampın Ağ evin əvvəlki başçısı Barak Obamaya qarşı şəxsi-qərəzliyini nəzərdə tutaraq qeyd etmişdir. Nazir əlavə etmişdir ki, "bu səbəb diplomatik səviyyədə yetərli hesab oluna bilməz, çünki diplomatiya ciddi oyundur".

Kəraçidəki Çin konsulluğu hücumu məruz qaldı

Pakistanın Kəraçi şəhərində intiharçı-terrorçular Çin konsulluğuna hücum etmişlər. Polis cinayətkarlarla atışmışdır. Nəticədə 3 terrorçu öldürülmüş, 2 polis əməkdaşı həlak olmuşdur. Hüquq mühafizə orqanlarının daha bir əməkdaşı yaralanmışdır. Bu barədə "Anadolu" agentliyi xəbər verir.



Məlumatla görə, konsulluğun əməkdaşları arasında zərərçəkən yoxdur. Hücumla görə məsuliyyəti separatçı "Belucistan azadlıq ordusu" qruplaşması üzərinə götürmüşdür. Bu arada ölkənin şimal-qərbində yerləşən Xanqu şəhərində törədilmiş partlayış nəticəsində azı 30 nəfər həlak olmuş, 40 nəfərdən çox adam yaralanmışdır. "Geo TV" telekanalının xəbərinə görə, partlayış mədrəsinin yaxınlığında baş vermişdir. Yaralıları xəstəxanaya aparılmışdır.

Ökə arazısında noyabrın 24-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, aralıq tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək, gündüz şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 5-7°, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi normaldan yüksək - 765 millimetrlə civə sütunundan 776 millimetrlə civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında aralıq yağış, dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Yağının Lənkəran-Astara bölgəsində intensiv olacağı ehtimal edilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Aralıq güclənən qərb küləyi əsəcək, gündüz şərq küləyi ilə əvəzlənəcək. Havanın tempe-

raturu gecə 3-7°, gündüz 8-11° isti, dağlarda gecə 3° səxtadan 2°-dək isti, yüksək dağlıq ərazilərdə 2-7° səxta, gündüz 3-6° isti olacağı bildirilir. Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində aralıq yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Aralıq güclənən qərb küləyi əsəcək, gündüz şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 2° səxtadan 3°-dək isti, dağlıq ərazilərdə 4-6° səxta, gündüz 7-12° isti olacağı ehtimalı var.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Ləcin, Kəlbəcər, hətminin Daşkəsən-Gədəbəy rayonlarında havanın aralıq yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Aralıq güclənən qərb küləyi əsəcək, gündüz şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə

3° səxtadan 2°-dək isti, gündüz 3-6° isti olacağı proqnozlaşdırılır. Qazax, Ganca, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarının bəzi yerlərində aralıq yağış yağacağı gözlənilir. Şəhər ayrı-ayrı yerlərdə duman olacaq. Aralıq güclənən qərb küləyi əsəcək, gündüz şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 3-7°, gündüz 7-11° isti olacağı bildirilir. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayilli, Ağsu, Şamaxı, Siyazan, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında aralıq yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Aralıq güclənən qərb küləyi əsəcək, gündüz şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 0-4°, gündüz 4-9° isti, dağlarda gecə 2-7° səxta, gündüz 0-4° isti olacaq.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdas, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Sijvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında aralıq yağış yağacağı gözlənilir. Şəhər ayrı-ayrı yerlərdə duman olacaq. Aralıq güclənən qərb küləyi əsəcək, gündüz şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 3-7°, gündüz 8-11° isti olacağı ehtimalı var. Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında aralıq yağış, dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Dağlarda duman olacaq. Şərq küləyi əsəcək, gecə və səhər aralıq güclənəcək. Havanın temperaturunun gecə 6-8°, gündüz 8-11° isti, dağlarda gecə 0-4°, gündüz 4-7° isti olacağı ehtimalı edilir.

"Boko Haram" Nigeriya ordusunun 100-dən çox əsgərini öldürdü



Son bir neçə gün ərzində Nigeriya ordusunun 100-dən çox əsgəri "Boko Haram" silahlıları tərəfindən öldürülmüşdür. Bu barədə "Röyter" agentliyi xəbər verir.

Qeyd olunur ki, hücumlar ölkənin şimal-qərbində baş vermişdir. Ən iri toqquşma Borno ştatının Metele rayonunda olmuşdur.

Ölkə parlamentinin yuxarı palatasından - Senatdan verilən məlumata görə, terrorçular 44

əsgəri qətlə yetirmişlər. Eyni zamanda agentliyin dörd mənbəyi bildirir ki, təkə Metelede 100 nəfərə yaxın adam həlak olmuşdur. Başqa bir mənbənin məlumatına görə, son günlər 96 hərbiçi öldürülmüşdür və ölümlər hadisələrinin əksəriyyəti Metelede baş vermişdir.

Agentlik qeyd edir ki, "Boko Haram" son aylar yüzlərlə əsgəri qətlə yetirmişdir.

Tramp ABŞ-Meksika sərhədini bağlamaqla hədələdi

ABŞ Prezidenti Donald Tramp Meksika ilə sərhədin qismən bağlanması haqqında fərman imzalamışdır. Bu barədə Tramp özü məlumat vermişdir.



Dövlət başçısı qeyri-legal miqrantlarla bağlı vəziyyətin nəzərdən çıxacağı təqdirdə sərhədin tamamilə bağlanmasını istisna etməmişdir. Trampın dediyinə görə, belə bir addım Meksika iqtisadiyyatına zərər vuracaq.

Prezident həmçinin amerikalı hərbi qulluqçulara lazım gələndə qeyri-legal miqrantlara qarşı gücdən istifadəyə icazə vermişdir. Xatırladaq ki, ötən ayın 13-də Qvatemala, Honduras və Salvadoradan olan 7 minə yaxın qaçqın ABŞ-a üz tutmuşdur. Onların əksəriyyəti qeyri-legal gəlmişdir. Sonradan miqrantların bir qismi geri qaytılmış, təxminən 1700 nəfər Meksikanın təklifindən yararlanaraq ölkədə qalmışdır.

ABŞ Prezidenti Mərkəzi Amerikadan miqrant axınına "milli miqyasda fəvqəladə hadisə" kimi qiymətləndirmişdir.

Kolumbiyada 40 venesuelalı qadın əsirlikdən azad edildi

Azi 40 venesuelalı qadın Kolumbiyada seksual quldarlıqdan azad edilmişdir. Hüquq mühafizə orqanlarının paytaxt Boqotada fəaliyyət göstərən cinayətkar qruplaşmaya qarşı keçirdiyi uğurlu əməliyyat barədə ölkənin baş prokuroru Nestor Umberto Martines məlumat vermişdir.



"Bu qruplaşma venesuelalı qadınları qanunsuz olaraq biznesə cəlb edirdi. Cinayətkarlar onlara Venesuela ilə sərhəddə yerləşən Kukuta şəhərində iş təklif edir, sonra isə Boqotaya göndərirdilər. Onlar yol xərcini kompensasiya etmək üçün qadınları 20 gün ərzində əlaqəsizliqlə məşğul olmağa məcbur edilirdilər" deyə baş prokuror bildirmişdir.

Martinesin dediyinə görə, xüsusi əməliyyatın yekununda 144 nəfər həbs olunmuşdur. Onlar insan alveri ilə yanaşı, narkotikə, qarət və qətlə məşğul olmuşlar.

AzerTelecom "Baku Tel 2018" sərgisində iştirak edəcək

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayder şirkəti AzerTelecom cari ilin 4-7 dekabr tarixlərində Bakıda keçiriləcək "Baku Tel 2018" 24-cü Azərbaycan Beynəlxalq Telekomunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi və konfransında iştirak edəcək.

Artıq ənənəvi olaraq hər il keçirilən "Baku Tel 2018" sərgisində şirkətin ayrıca stendlə iştirakı məqsədi genişləndirən telekommunikasiya xidmətlərinin və həllərinin sərginin yerli və beynəlxalq iştirakçılara təqdim edilməsidir. Sərgi çərçivəsində həmçinin müxtəlif yerli və xarici şirkətlərin nümayəndələri ilə faydalı fikir və təcrübə mübadiləsinin aparılması, tərəfdaşlarla mövcud əlaqələrin daha da genişləndirilməsi və yeni biznes əlaqələrinin qurulması nəzərdə tutulub.

Şirkət təqdim etdiyi məhsul və həllər barədə ətraflı məlumat əldə etmək üçün bütün potensial müştəriyə və tərəfdaşlara öz stendini ziyarət etməyə dəvət edir. Qeyd edək ki, Baku Expo mərkəzində keçirilən sərgidə bu il dünyanın 20 ölkəsini təmsil edən 200-dən artıq şirkətin iştirakı gözlənilir. İştirakçılar arasında İKT şirkətləri, mobil operatorlar, rabitə operatorları, internet provayderləri, sistem inteqratorları, tanınmış brendlərin distribütorları və gənc ixtiraçılar vardır. Sərgidə ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, İtaliya, İran,

Fransa, Türkiyə, Sloveniya, Xorvatiya kimi ölkələrin milli stendləri nümayiş etdiriləcək. AzerTelecom Azərbaycanın dinamik şəkildə inkişaf edən telekommunikasiya operatorudur. Şirkət 2008-ci ildə təsis edilmiş və əsas səhmdarı Azərbaycanın ilk mobil operatoru "Bakcell" şirkətidir. Şirkət internetin topdantsatışı, ayrılmış kanal xidməti, mobil və stasionar telekommunikasiya şəbəkələrində informasiyanın daşınması, beynəlxalq tranzit, SIP telefoniyası, FTTx (fiberoptik xətt xidməti), Data mərkəz xidmətləri, VSAT xidmətləri, Korporativ şəbəkə, Backbone xidmətləri, GSM üzərindən ayrılmış xətt, VPN (virtual şəxsi şəbəkə), VoIP xidməti, DDOS hücumundan müdafiə və digər xidmətlər təqdim edir.

B İ L D İ R İ Ş

"Bakı Metropoliteni" QSC tərəfindən 7 noyabr 2018-ci il tarixdə açıq tender üsulu ilə keçirilmiş Bakı şəhəri, Binəqədi rayonu, Xocavənd qəsəbəsində "Xocavənd" sağlamlıq mərkəzinin daxili su təchizatı, havalandırma, istilik şəbəkəsi və qazınanının daxili mexaniki avadanlığının quraşdırılması işlərinin satın alınmasına dair müsabiqədə "Kaspian standart CO" MMC qalib elan olunmuşdur. Qalib gəlmiş təşkilat ilə 20.11.2018-ci il tarixdə ƏDV daxil 265220.34 (iki yüz altmış beş min iki yüz iyirmi manat 34 qəpik) manat məbləğində müvafiq satınalma müqaviləsi imzalanmışdır.

Tender komissiyası

Azərbaycan Dövlət Pedaqoji Universitetinin

LOT -1. "Digər maşın və avadanlıqlar;
LOT -2. Mühafizə xərclərinin satın alınması üçün elan etdiyi açıq tendere dair

B İ L D İ R İ Ş

"İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 23 noyabr 2018-ci il saat 17:00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikitəz zərfdə 3 dekabr 2018-ci il saat 17:00-a qədər Üzeyir Hacıbəyli, 68 ünvanına təqdim olunmalıdır. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

Tender təklifi zərfləri 4 dekabr 2018-ci il saat 10:00-da Üzeyir Hacıbəyli, 68 ünvanında açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər" mətni aşağıdakı kimi oxunmalıdır:

"İddiaçıların tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 4 dekabr 2018-ci il saat 17:00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikitəz zərfdə 12 dekabr 2018-ci il saat 17:00-a qədər Üzeyir Hacıbəyli, 68 ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.


Tender təklifi zərfləri 13 dekabr 2018-ci il saat 10:00-da Üzeyir Hacıbəyli, 68 ünvanında açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər".

Əlavə məlumat almaq üçün aşağıdakı ünvana müraciət etmək olar:
Ünvan: Üzeyir Hacıbəyli, 68.
Tel: (+99412) 493-00-26

Tender komissiyası

Azərbaycana narkotik maddə keçirmək istəyən İran vətəndaşları saxlanılıb

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin mühafizəsinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri davam etdirilir. Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən bildirilir ki, noyabrın 19-da "Bile-suvur" dövlət sərhədindən buraxılış məntəqəsində əməliyyat-axtarış tədbirləri nəticəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn İran vətəndaşları - 1991-ci il təvəllüdü Zaharəhin Çin Yavər Chaparın və 1992-ci il təvəllüdü Gəhərməni Moglanlov Mehndinin üzərinə sərhəd və gömrük



baxışı keçirilib. Hər iki şəxs daxil olmaları üçün əvvəlcədən 380 qram heroin aşkarlandığına görə saxlanılıb.

Hər iki fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

ALLAH RƏHMƏT ELƏSİN!

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rəhbərliyi və kollektivi sabiq ədliyyə naziri

NƏRİMAN HƏBİB OĞLU YUSİFOVUN vəfatından kədərli xəbərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

"Transmarer Shipping Enterprise Ltd" şirkətinin kollektivi hamıkarlar

MÜBARİZ MƏDƏTOVUN vəfatından kədərli xəbərini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznə başsağlığı verir.

1 sayılı Bakı mətbəəsi ASC-nin kollektivi Zöhrab Abdullayevə qardaş

MUSTAFA MÜƏLLİMİN vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov və institutun kollektivi iş yoldaşları Nazim Novruzova bacısı

SEVDA XANIMIN vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyi və kollektivi Azərbaycanın əməkdar mühəndisi

MÜBARİZ İSRAFİL OĞLU MƏDƏTOVUN vəfatından kədərli xəbərini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

Bəxtiyar SADIQOV



Ünvan

AZ 1073, Bakı şəhəri, Mətləbi prospekti, 529-cu məhəllə, IV mərtəbə
e-mail: secretary@azerbaijan-news.az az_reklam@azeronline.com azerbaijan-news@mail.ru www.azerbaijan-news.az

Telefonlar

Qəbul otağı - 539-68-71, Baş redaktor müavini - 538-86-86, 434-63-30, 538-97-96, Məsul katib - 539-43-23, Məsul katib müavini - 539-44-91, Parlament və siyasət şöbəsi - 539-72-39, 539-84-41, 539-21-00, İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55, Beynəlxalq həyat, idman və informasiya şöbəsi - 432-37-68, Humanitar siyasət şöbəsi - 538-56-60, Reklam şöbəsi - 539-49-20, 538-31-11, Kompüter mərkəzi - 538-20-87, Fotolüstrasiya şöbəsi - 538-84-73, Məhsulət - 539-59-33, Faks - (+994 12) 5398441

Qeydiyyat nömrəsi 1

"Azərbaycan" qəzetinin kompüter mərkəzində yığılıb sahifələndirilib, "Azərbaycan" nəşriyyatında çap edilmişdir

Rəsmi sənəd və çıxışlarda sütyonlanlarla barabər, dərc üçün göndərilən digər yazılarda fikirlər də Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir

Əlyazmalara cavab verilmir və onlar geri qaytarılır

Gündəlik qəzet

Tiraj 8398 Sifariş 3471